




Milli azadlıqdan
şirin nemət yoxdur!

J. Huseynov



Hidayət Heydərov Olimpiya
çempionu oldu!

50-ci medal!

Parisdə Azərbaycan himni...

Əhsən! Əhsən! Əhsən, Hidayət!



➔ Bax səh. 2

YENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir.
Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

31 iyul
2024-cü il,
çərşənbə
№ 135 (6721)
Qiyməti
60 qapıq

Yaşıl dünya naminə həmrəyliyə töhfə...

İlham Əliyevin sərəncamlarına əsasən Bakının Nərimanov rayonunda yeni park salınır



➔ Bax səh. 3

Mədəniyyət paytaxtımıza 6-cı köç...

➔ Bax səh. 5

TF1-in aranı qatan “ara”sı



➔ Bax səh. 5

Şəffaflıq məqsədi ilə...

Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyatı alınması Qaydası”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, xarici maliyyə mənbələri hesabına xidmətlər göstərən QHT-lər indiyə qədər Maliyyə Nazirliyinə maliyyə hesabatları təqdim edirdilərsə, bundan sonra onlar Ədliyyə Nazirliyinə də illik maliyyə hesabatları və fəaliyyətlərinin yekunları barədə arayışlar təqdim edəcəklər...

➔ Bax səh. 3

Ermənistanın sülh prosesinə sadiqliyi sual altındadır

Qərbi Azərbaycan icması bəyanat yaydı...



➔ Bax səh. 3

Pensiya və müavinət alanlar üçün əlverişli platforma

Ölkəmizdə aztəminatlı və sosial baxımdan həssas qrupların sosial müdafiəsinə dəstək məqsədilə müxtəlif layihələr icra olunur ki, əsas məqsədi həmin şəxslərə müxtəlif malların və xidmətlərin əldə edilməsində daha əlverişli və ölçəcan imkanların yaradılmasıdır. “Sosial tərəfdaş” layihəsi də bu strateji məramı xidmət edən geniş platforma kimi minlərlə insanı əhatə etməkdədir. Bu layihə çərçivəsində Dövlət Sosial Müdafiə...

➔ Bax səh. 4

İstehlakçıların hüquqları necə məhdudlaşdırılıb?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının pozulmasının qarşısını alınması ilə bağlı kompleks tədbirləri davam etdirir. Dövlət Xidmətindən bildirilib ki, istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsi, həmçinin satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasının qarşısını almaq məqsədilə elektronika və məişət texnikası mallarının satışı sahəsində əsas bazar iştirakçıları olan sahibkarlıq subyektləri - “ABC Telecom” MMC...

➔ Bax səh. 4

ABŞ qəzetində...

Azərbaycan hər zaman dini tolerantlıq nümunəsi ilə seçilib. Təsədüfi deyil ki, ölkəmiz bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranmasına daim mühüm töhfələr verib. Bu baxımdan Azərbaycan tolerantlıq və dözümlülük ənənələri zəngin olan, bir çox millətin və dini konfessiyaların dinc və yanaşı yaşamasının ümumi nümunəsidir.

Tarix boyu ölkəmizin ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. Həmin etnik və dini qruplardan onların hər biri Azərbaycanda onlar üçün daim təhlükəsiz və rahat şəraitin...

➔ Bax səh. 5

5-ci dialoq...

İkinci Qarabağ müharibəsi Cənubi Qafqazla yanaşı, bütövlükdə regionda yeni münasibətlər sisteminin qurulmasına zəmin formalaşdırıb. Artıq iki ildən artıqdır ki, davam edən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi özlüyündə həm də bölgənin yeni münasibətlər sisteminin qurulmasını əks etdirməkdədir. Başqa sözlə, Qarabağ münaqişəsinin tarixə qovuşması və torpaqlarımızın işğaldan azad olunması yeni mərhələdə bölgə dövlətləri arasında istər siyasi, istərsə də iqtisadi əlaqələrin yeni müstəvidə təqdim olunmasını zəruri edir.

Vurğulandığı kimi, Ermənistan ilə Azərbaycan arasında gedən danışıqlar prosesi özündə Cənubi Qafqazın gələcək...

➔ Bax səh. 6

Toplananların yeri dəyişsə də...



➔ Bax səh. 6



Kesap qapısında görüş baş tutacaqmı?

➔ Bax səh. 7



Hamını sevindirən möhtəşəm qələbə!

50-ci medal! Parisdə Azərbaycan himni...

Paris - 24 Olimpiya Oyunlarında Yelisey Sarayının, onun rəpuru olan “France 2”-nin və digər KİV-in Azərbaycanı qarşı məqsədyönlü təxribat cəhdlərinə rəğmən, idmançılarımız yarışlarda əsl xarakter nümayiş etdir-məklə ölkəmizin adına uğurlar qazandırlar. Olimpiadada Azərbaycanı 48 idmançı təmsil edir. Onlar 15 idman növü üzrə mübarizə aparırlar. Parisdə komandamızın ilk qızıl medalını isə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov qazanıb. Hidayət Heydərovin Paris - 24-də nail olduğu möhtəşəm qələbə həm də onunla əlamətdardır ki, Azərbaycanın olimpiadalarda qazandığı medalların sayı artıq 50-yə çatıb.



Əhsən! Əhsən! Əhsən, Hidayət!

Prezidentimiz də, birinci xanım da, sırası vətəndaşlar da qələbə sevinclərini bölüşürlər

Bəli, Olimpiadanın açılış mərasimində bir biabırçılıq yaşandı. Ölkəmizə qarşı təxribata əl atıldı. Hətta Hidayət Heydərovun özünə də rinqdə bayrağımızla dövrə vurmasına imkan verilmədi. Halbuki ABŞ-in, Yaponiyanın idmançılarına öz ölkələrinin bayraqlarını nümayiş etdirmələrinə imkan yaradılmışdı.

Bütün bunlara baxmayaraq, biz qalibik! İyulun 29-da “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarının qalibi olan Azərbaycan cüdoçusu Hidayət Heydərov mükafatlandırılıb. Onun şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Parisdən gələn qələbə müjdəsi Azərbaycanda hamını sevindirib, desək, yanlışdır. Hidayət Heydərovun möhtəşəm qələbəsi hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaradıb. Prezidentimiz də, birinci xanım da, sırası vətəndaşlar da sevinclərini bölüşürlər. İyulun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.

Dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo

yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətinə yeni qələbələr arzulayıblar.

Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. O, yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.

Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib. Paylaşımnda deyilir: “Əhsən! Əhsən! Əhsən, Hidayət! Təbrik edirəm! Yaşasın Azərbaycan!”.

Gözəl mənzərədir. Azərbaycan idmançısı basqılar qarşısında sınırmır, geri çəkilmir. Vətəndə təkə ailləsinin deyil, milyonlarla insanın mavi ekran qarşısında onun yarışmasını ayaqüstə izlədiyini, heyecan keçirdiyini göz önünə alan Hidayət Heydərov əzmkar mübarizə göstərərək qalib gəlir və bununla da ölkəsinin, xalqının gücünü bütün dünyaya, makronlara nümayiş

etdirir. Vətəndə isə başda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva olmaqla hamının qəlbindən “Əhsən!” nidası gəlir. Budur Ulu Öndər Heydər Əliyevin əkdüyü və bizim hamımızı vahid amal uğrunda birləşdirən azərbaycanlıq ideologiyasının bəhrəsi! Budur, Azərbaycanın dövlət-xalq həmrəyliyi! Biz Vətənin dar günündə, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasında da bir yerdə idik, dünyanın ən mötəbər idman yarışmasında qazanan qələbənin sevincini yaşayanda da bərabərlik! Həmişə də belə olacaq! Beləcə, makronlar daim pört qalacaqlar, hirsirləndən, hikkələrindən yanıb yaxı-lacaqlar, biz isə özümüzün seçdiyimiz yolumuzla gedəcəyik və böyük hədəflərimizə çatacağıq! Birinci xanım Mehriban Əliyevanın ifadə etdiyi kimi, “Əhsən! Əhsən! Əhsən, Hidayət!”.



pilləsinə qalxan ilk Azərbaycan cüdoçusu oldu.

Cari ildə də idmançılarımız möhtəşəm qələbələrini bizə sevin-diririlər. Azərbaycan qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanistanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanıb. Xatırladaq ki, 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. O, 10 qarşılaşmada 8,5 xal topla-maqla bunu bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Avropa çempionu titulu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb. Bundan başqa, cüdoçularımız Hidayət Heydərov və Zəlim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıblar. Əla-mətdar haldır ki, Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında yüksək uğura imza atan hər üç idmançımızı təbrik edib. Belə səmimi münasibət idmançılarımızı yeni-yeni qələbələrə ruhlandırır.

Azərbaycanın 48 nəfərlik heyətlə 33-cü Yay Olimpiya Oyunlarına qatılması və artıq ilk qızıl medalın qazanılması bütövlükdə ölkəmizdə idmanın inkişafı üçün yaradılan şəraitin bəhrəsidir. Bunun arxasında illər boyunca ölkə miqyasında idmanın inkişafına göstərilən diqqət və dövlət qayğısı dayanır. Son illərdə respublikamızda idmanın inkişafından və kütləviləşməsindən söhbət açarkən yeni yaradılan müasir infrastrukturun rolunu xüsusi qeyd etmək lazımdır. Yeni tikilən və yaxud yenidən qurulan arenalar sayəsində Azərbaycan son dərəcə müasir idman infrastrukturuna malik ölkəyə çevrilib. Hazırda ölkəmiz idman infrastrukturunu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Təkcə belə bir faktı qeyd edək ki, son 20 ildə Prezident İlham Əliyevin göstərişləri əsasında paytaxt Bakıda və regionlarda 50-dək müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib.

Qeyd edək ki, ölkəmizdə müasir idman infrastrukturunun yaradılması istiqamətində məq-

İdmanın inkişafına göstərilən hərtərəfli dövlət qayğısı

sədyönlü işə 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra başlanıb. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük həminlərini tapdılar. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastrukturun qurulmasına start verildi.

Ölkəmizin uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın böyük əməyi sayəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu-Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş söz söyləmək mümkündür. Ölkəmizin hər yerində yeniyetmələr, gənclər yaradılan idman obyektlərində məşqlər edir və böyük idmana doğru irəliləyirlər.

Respublikamızda yeniyetmələr və gənclər arasında idmana marağın artmasında, onun kütləvililiyinin təmin olunmasında Pre-

zident İlham Əliyevin hər bir beynəlxalq yarışlarda yüksək nəticələr qazanan idmançılarla şəxsən görüşməsi, onları mükafatlandırması və yüksək dövlət təltiflərinə layiq görməsi mühüm rol oynayır. Bu, gənclərimizə güclü stimül verərək onları yeni-yeni nailiyyətlər qazanmağa ruhlandırır. Əlamətdar haldır ki, dövlətimizin başçısı sonuncu belə görüşü 21 dekabr 2023-cü ildə tarixi şəhərimiz olan Xankəndidə keçirdi. Xankəndi 30 il ərzində separatçıların yuvasına çevrilmişdi. Qəhrəman Azərbaycan Ordusu ötən il sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq burada separatizmin kökünü birdəfəlik kəsdi. Bu gün şəhərdə Azərbaycan Bayrağı əzəmətlə ucalır və hər bir azərbaycanlıya sonsuz qürur hissi bəxş edir. Bu hiss idmançılarımızda da yaxşı bəllidir. Onlar beynəlxalq yarışlarda hər dəfə fəxri kürsünün yüksək pilləsinə qalxıb bayrağımızı ucaldanda, himnimizi səsləndirəndə məhz bu hissləri yaşayırlar. Ölkəmizin tarixində say-sız-hesabsız idman yarışları keçirilib, çoxlu sayda görüşlər təşkil olunub. Ancaq ötən ilin dekabrında Xankəndidə baş tutan futbol maçı və oyunun fasiləsində dövlətimizin başçısının idman ic-timaiyyətinin nümayəndələri ilə görüşməsi tariximizdə əbədi qalacaq.

Dünya idman ailəsində respublikamıza artan inam

rından sonra İslam dünyası IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana həvalə etdi. Bu Oyunların da miqyası çox böyük idi. İslam Həmrəyliyi İdman Federasiyasının bütün üzv dövlətləri Oyunlara qatıldılar. Oyunlarda 21 idman növü üzrə 54 dövlətin 3000-dən çox idmançısı mübarizə apardı. Atletlər 269 dəst medal uğrunda yarışdılar. Respublikamız Birinci Avropa Oyunlarından sonra müsəlman dünyasını bir araya gətirən İslamda yə yüksək səviyyədə ev sahibliyi etməklə dünyaya o məsajı verdi ki, idman ölkəsi olan Azərbaycan həm də mədəniyyətlər, dövlətlər və xalqlar arasında həmrəyliyin güclənməsinə, əməkdaşlığın dərinləşməsinə töhfə verməyə həmişə hazırdır.

Bundan sonra respublikamızda çoxlu sayda beynəlxalq səviyyəli çempionatlar keçirilib. Ənənə 2024-cü ildə də davam edir. Cari ildə dünyanın ən güclü snayperlərinin iştirakı ilə keçirilən atıcılıq üzrə Dün-

ya kuboku artıq 8-ci dəfə respublikamızda bağ tutub. Eyni zamanda, Bakıda bir qədər bundan əvvəl bədii gimnastika üzrə ilk dəfə Avropa kuboku təşkil edildi. Bu nüfuzlu yarışların iştirakçıları jurnalistlərə müsahibələrində idman mübarizələrini qeyd etməklə yanaşı, onlar üçün yaradılmış şəraitdən, Bakının gözəlliyindən, xalqımızın qonaqpərvərliyindən böyük məmnuniyyətlə bəhs ediblər. Hazırda isə paytaxt Bakıda növbəti dəfə Formula-1 yarışlarının keçirilməsinə intensiv hazırlıqlar aparılır.

Azərbaycanın dünyada idman ölkəsi kimi güclü nüfuz və inam qazanmasını təsdiqləyən daha bir fakt: Cari ilin may ayında Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib. Gələn ilin sonunda Belçikanın paytaxtı Brüsselə, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Ölkəmizin adına qazanan rekord sayda medal

Azərbaycanın qısa müstəqillik tarixində bütün dünyada həm də güclü idman ölkəsi kimi tanınması son dərəcə qürurvericidir. İdmançılarımız mötəbər beynəlxalq yarışlarda Azərbaycan adına qazandıqları medalların sayını ilbəil artırır. Bu cəhətdən 2023-cü il də istisna olmayıb. Ötən il idmançılarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə 1472 medal qazanıblar. Bu, idman tariximizdə rekord göstəricidir. Bunun 799-u (214 qızıl, 208 gümüş, 377 bürünc) Olimpiya, 587-si (223 qızıl, 159 gümüş, 205 bürünc) qeyri-Olimpiya, 86-sı (27 qızıl, 31 gümüş, 28 bürünc) paralimpiya proqramının payına düşür.

Ötən il gimnastika sahəsində əldə edilmiş uğurlar isə xüsusilə yaddaqalan oldu. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan bədii gimnastika üzrə 40-cı dünya çempionatında üçüncü pillədə qərarlaşan bədii gimnastımız Zöhrə Ağamirova gimnastika üzrə lisenziya qazanan ilk idmançı oldu. Böyük Britaniyanın Birmingem şəhərində baş tutan dünya çempionatında isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət millimiz tarixində ilk dəfə tamblinq üzrə komanda hesabında birinci yerə layiq görüldü. Yığmanın üzvü M.Malkin tamblinq üzrə qızıl medal qazanmış ilk idmançı kimi adını tarix yazdı. Amma ilk-

lər, sadəcə, bunlarla yekunlaşmadı. Azərbaycan gimnastika tarixində ilk dəfə qarışıq cütliyümüz (Ağasif Rəhimov və Raziyyə Seyidli) və kişi cütliyümüz (Daniel Abbasov və Murad Rəfiyev) böyükklər arasında Avropa çempionu titulu qazanmağa nail oldular. Ümumiyyətlə, ötən il fərqli yaş kateqoriyasında çıxış edən kişi və qadın gimnastlarımız müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarında ümumilikdə 10 qızıl medal qazanıblar ki, bu da Azərbaycan gimnastikası tarixində ilkdir.

Ötən il cüdo sahəsində də bir çox illərin şahidi olduq. Qadın cüdoçumuz Xədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu kimi tarixə düşdü. O, buna Xorvatiyanın paytaxtı Zaqrebə keçirilən yeniyetmələr arasında dünya çempionatında nail oldu. Portuqaliyanın Odivelas şəhərində təşkil olunan yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız ilk qızıl medallarını qazanmaqda idman sahəsində öz izlərini qoydular. Azərbaycanın cüdo üzrə üçqat Avropa çempionu Hidayət Heydərov isə Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində tarixi uğura imza atdı. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı “Gündoğar ölkə”də fəxri kürsünün ən yüksək

binə yazdırır. Hidayətin ilk müəllimi Tərhan Həsənov olub. O, hələ də ilk məşqçisiylə çalışır. Millidə məşqçisi isə Mehman Əzizovdur.

Güclü xarakterə malik Hidayət Heydərov idman karyerasında qazandığı uğurların hamısını sadalasaq, uzun bir siyahı alınar. Qısaca olaraq qeyd edək ki, o, 23 aprel 2017-ci ildə Avropa-

Hidayət Heydərovun Paris - 24-ə çətin, lakin inamlı yolu

nın “Ən yaxşı gənc cüdoçu”su mükafatına layiq görüldü. 13 may 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov finalda azərbaycanlı Rüstəm Orucovu üstələyərək qızıl medala yiyələnən cüdoçu olub. 2022-

ci ilin fevralında Təl-Əviv Böyük Dəbilqəsinin qalibi adına layiq görüldü. Həmin ilin aprelində beş illik aradan sonra Bolqarıstanın paytaxtı Sofiyada ikinci dəfə Avropa çempionatının qızıl medalını qazanıb.

Hidayət Heydərov Paris - 24 Olimpiadasında mübarizəyə sək-

kizdəbir final mərhə-

ləsindən qoşulub. Cüdoçumuz birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dördəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gəlib.

Paris - 24 Hidayət Heydəro-

vun karyerasında ilk dəfə iştirak etdiyi Olimpiada olub. O, Olimpiya çempionu olmaqla cüdo üzrə Azərbaycan millisinin 16 ildən sonra Olimpiadada yenidən qızıl medal qazandı. Qeyd edək ki, daha əvvəl Elnur Məmmədli 2008-ci il Pekin Olimpiadasında eyni çəki dərəcəsində qızıl medala sahiblənmişdi.

Mübarizə ABDULLAYEV

Yaşıl dünya naminə həmrəyliyə töhfə...



İlham Əliyevin sərəncamlarına əsasən Bakının Nərimanov rayonunda yeni park salınır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verdi.

Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır.



“Antena” parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan

bəzi tikililər söküldü. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.

Qeyd olundu ki, parkın ərazisin-

dəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin bina bərpası işləri aparılacaq.

Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək.

Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları

çəkiləcək, uşaq-əyləncə və idman meydançıqları yaradılacaq.

Bildirildi ki, yenidən qurulan parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirəcək tunnelin də inşasına başlanılıb.

Dövlətimizin başçısına, eyni zamanda, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binə qəsəbəsi ərazisində yeni salınmış istixanası barədə məlumat verildi. Qeyd olundu ki, istixanada 1 milyonadək gül yetişdiriləcək. Bu da ölkəmizə gül idxalının həcmiini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.

Yenidən qurulan park, həmçinin Azərbaycan dövlətinin ekoloji tərzliyin qorunması, yaşıllıqların artırılması, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərə daha bir töhfə olacaq.

Şəffaflıq məqsədi ilə...

Xaricdən maliyyələşən QHT-lər qarşısında yeni öhdəlik



Onlar fəaliyyətləri barədə Ədliyyə Nazirliyinə də hesabat verəcək

Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyatı alınması Qaydası”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, xarici maliyyə mənbələri hesabına xidmətlər göstərən QHT-lərin maliyyə hesabatlılığı və öhdəlikləri artırılıb. Belə ki, xarici maliyyə mənbələri hesabına fəaliyyət göstərən QHT-lər indiyə qədər Maliyyə Nazirliyinə maliyyə hesabatları təqdim edirdilərsə, bundan sonra onlar Ədliyyə Nazirliyinə də illik maliyyə hesabatları və fəaliyyətlərinin yekunları barədə arayışlar təqdim edəcəklər.

Qeyd edək ki, əksər ölkələrdə xarici maliyyə mənbəli ictimai təşkilatların fəaliyyətinə nəzarət alətləri son illərdə gücləndirilib. Həmin qanunlar, eyni zamanda əsas etibarilə QHT adı ilə xarici agent işini həyata keçirən fiziki və hüquqi şəxslərin fəaliyyətinə məhdudiyyətlər qoyur. Qeyd edək ki, bu cür qanunlar Avropa və ABŞ-da neçə illərdir ki, qüvvədədir. ABŞ-da xaricdən maliyyələşən ictimai təşkilatların fəaliyyəti Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) ilə tənzimlənir. Qanun Ədliyyə Departamentində qeydiyyatdan keçməyi və hər il hesabat verməyi tələb edir. Böyük Britaniyada qüvvədə olan Milli Təhlükəsizlik Aktı da eyni me-

xanizmləri təsbit edir. Avropa İttifaqı ölkələrində də oxşar hüquqi prosedurlar qüvvədədir. Çində isə 2017-ci ilin yanvar ayından tətbiq edilən qanun xarici QHT-lərin fəaliyyətini tənzimləyir. İsraildə 2016-cı ilin iyul ayında “QHT-lərin Maliyyələşdirilməsində Şəffaflıq Qanunu” yuxarıdakı ölkələrin eyni hüquqi prinsiplərini əks etdirir. Ukraynada 2014-cü ildə müvafiq qanuna “xarici təsirlə bağlı” düzəlişlər qəbul edildikdən sonra “xarici agent” funksiyalarını yerinə yetirən ictimai birlik anlayışı bu dövlətin qanunvericiliyinə daxil edilib. Rusiya, Mərkəzi Asiya ölkələri, Gürcüstan və digər region dövlətlərində “Xarici nümayəndələr haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, qeyri-hökumət təşkilatlarının fəaliyyətindəki şəffaflığın artırılması, müxtəlif xarici siyasi təşkilatların anti-millətçi təzahürlərinin məhdudlaşdırılması, hətta bəzi xarici dövlətin agent funksiyası icra etməsinin qarşısının alınması və digər halların məhdudlaşdırılmasını nəzərdə tutan qanuna dəyişiklikləri təsdiq edib.

Belə bir hüquqi mexanizm hazırda demək olar ki, inkişaf etmiş dövlətlərin hər birində mövcuddur və xarici maliyyə əsaslı təşkilatların Ədliyyə Nazirliyi qarşısında öhdəlikləri müəyyənləşib. Bu cür qaydalar xaricdən maliyyələşən ictimai-iqtisadi fəaliyyətdənkonar, xüsusilə də siyasi fəaliyyətlə məşğul olan QHT-lərin xüsusi reyestrə təsnifləşdirilərək onlara



nəzarətin artırılmasına xidmət edir. Eyni zamanda, həmin QHT-lərdən əlavə hesabatlar vermələri tələb olunur, plandankonar yoxlamalara məruz qalırlar.

Azərbaycan hökuməti xaricdən maliyyələşən QHT-ləri xüsusi reyestrə daxil etməmək, eyni zamanda plandankonar yoxlamalara cəlb etməklə öz demokratik niyyət və məramını ifadə edir, onlara yerli ictimai təşkilatlarla eyni prizmadan yanaşır, ayrı-seçkilik etmir, ancaq bu cür QHT-lərin qanunla müəyyən edilmiş tələblərdən konara çıxmasına, hesabatlılığına, əsasnamələrində fəaliyyət istiqamətlərindən konara çıxmasına xüsusi nəzarət edir. Eyni zamanda, müvafiq qanunlarda təsbit edilmiş hallara yol verilməsinə, dövlətin milli maraq və mənafeyinə qarşı zidd fəaliyyətin göstərilməsinə imkan vermir. Bu, bütün dövlətlərdə ictimai təşkilatların fəaliyyəti ilə bağlı qüvvədə olan qanunlara, beynəlxalq prinsiplərə əsaslanan hüquqi mexanizmlərdir.

Ötən illərin praktikasından da bizə bəllidir ki, dövlətimizin mənafeyinə qarşı yönəlmis fəaliyyətlə məşğul olan, anti-Azərbaycan təşviqatı yürüdən ictimai təşkilatlar müxtəlif yollarla öz hesabatlarını və maliyyə arayışlarını təqdim etməkdən yayınırlar. Demokratik cəmiyyət quruculuğu, azad media, iqtisadi və sosial islahatlar dəstək adı altında fəaliyyət göstərən bu cür təşkilatlar radikal müxalifət, ekstremist ruhlu qruplaşmaları hərtərəfli dəstəkləyib, bəzi gəncləri zorakı əməllərə cəlb etməyə çalışıblar. Həmin xarici təşkilatlar təxribatçı əməllərini daha yaxşı ört-basdır edə bilmək üçün isə çox zaman antimillətçi ruhda köklənmiş, fərdi maddi-korporativ maraqlarını ümumxalq mənafelərindən üstün tutan və radikal müxalifətə yaxın olan yerli QHT-lərlə,

Ermənistanın sülh prosesinə sadıqlıyı sual altındadır

Qərbi Azərbaycan İcması bəyanat yaydı...



Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yenidən Azərbaycan-Ermənistan normallaşma prosesini təhrif edən açıqlamalarına dair bəyanat yayıb.

Bəyanatı təqdim edirik: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən Azərbaycan-Ermənistan normallaşma prosesini təhrif edən açıqlamalar verib. Əvvəla 30 il ərzində həmin Almatı Bəyannaməsinə açıq-aşkar hörmətsizlik nümayiş etdirən, başqa bir ölkənin ərazi bütövlüyünü pozan, sərhədlərin delimitasiyasına və demarkasiyasına imkan verməyən məhz Ermənistan olub.

Sərhəd identitətləri və silahlanma üzərində nəzarət mexanizminin yaradılması təklifinə Ararat Mirzoyanın Azərbaycanın reaksiya verməməsi barədə dedikləri beynəlxalq aləmdə özünü konstruktiv tərəf kimi göstərməyə hesablanmış tamamilə qeyri-səmimi və mənasız cəhddir. 30 il ərzində bütün dünyanın gözü qarşısında Avropada adi silahlara nəzarət sahəsində çoxtərəfli mexanizm-

ləri tapdalararaq Azərbaycan ərazilərini işğal etmiş, orada qoşun və silah yerləşdirmiş Ermənistanın hər hansı başqa silahlara nəzarət mexanizminə necə “riayət” edəcəyi heç kimdə şübhə doğurmur. Bundan başqa, Ermənistanın konstitusiyasında və qanunvericiliyində Azərbaycana ərazi iddialarının qaldığı müddətdə bu ölkənin sülh prosesinə sadıqlıyı sual altındadır.

Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistan Qarabağ ermənilərinin guya zorla köçürülməsi barədə böhtanca açıqlamalar vermək, qondarma qurumun “təsisatları”nın anti-Azərbaycan fəaliyyətinə göz yummaq, militarizasiya siyasəti yürütmək, sərhəddə gərginlik yaratmaq əvəzinə, Azərbaycanla sülh istəyində səmimi olmalı və bu xüsusda, Qərbi azərbaycanlıların öz dedə-baba yurdlarına qayıdışına şərait yaratmalıdır”.

ayrı-ayrı “hüquq müdafiəçiləri” və digər “fəallarla” əməkdaşlıq ediblər. Onlar bunun üçün xaricdən hər il böyük miqdarda maliyyə vəsaitləri alıblar, ancaq maliyyə məlumatlarını hər zaman gizlədiblər. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməli olsalar da, onların sırasında hesabatları yayındıranlar da olub. Bu təşkilatlar barəsində İnzibati Xətalər Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunub.

Nazirlər Kabinetinin adıçəkilən qərarına dəyişikliklər həm də “Cinayət yolu ilə öldürülməyə cəlb edilməsi, qətlə qoyma, qətlə gətirilməsi və terrorçuluğun maliyyələşdirilməsi” qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları” haqqında qanunların icrasından irəli gəlir. Bu isə o de-

məkdir ki, hökumət xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin və işlərin görülməsi zamanı qeyri-şəffaf vəsaitlərin hərəkətinin qarşısının alınması istiqamətində də sərt nəzarəti həyata keçirəcək. İstisna deyil ki, bir sıra dövlətlərin təşkilatlarının cinayət yolu ilə öldürüldüyü “çirkli pullar”ın təyinat ünvanlarından biri kimi siyasi sifarişlərə cəlb olunan QHT-lər də mövcuddur. Onların hesabına müxtəlif konar ünvanlarda yönləndirilən həmin vəsaitlərin mənsəyi də əslində “çirkli pullara” gedib çıxır ki, bu da dünya ölkələri tərəfindən son illərdə genişləndirilən global mübarizə planının ən əsas istiqamətlərindən biridir. Bu baxımdan NK-nin mövcud hüquqi qərar beynəlxalq hüququn aktuallaşan əsas prinsiplərinə səykənir.

Pensiya və müavinət alanlar üçün əlverişli platforma

“Sosial tərəfdaş” layihəsi müxtəlif satış mərkəzləri və tibb ocaqlarından 30 faizə yaxın endirimlə mal və xidmətlər əldə etməyə imkan yaradır

Ölkəmizdə aztəminatlı və sosial baxımdan həssas qrupların sosial müdafiəsinə dəstək məqsədilə müxtəlif layihələr icra olunur ki, əsas məqsədi həmin şəxslərə müxtəlif malların və xidmətlərin əldə edilməsində daha əlverişli və əlçatan imkanların yaradılmasıdır. “Sosial tərəfdaş” layihəsi də bu strateji morama xidmət edən geniş platforma kimi minlərlə insanı ətə etməkdədir. Bu layihə çərçivəsində Dövlət Sosial Müdafiə Fondundan pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və kompensasiya alan şəxslər nağıdsız şəkildə alış-veriş edə-rək endirimlərdən faydalanmaq imkanı əldə edirlər.

2023-cü ilin noyabr ayından tətbiqinə başlanan “Sosial tərəfdaş” layihəsinə indiyədək ölkəmizdə fəaliyyət göstərən 230-dan çox şirkət integrasiya olunub. Layihə çərçivəsində sosial ödəniş alan şəxslərə bu layihəyə qoşulmuş tərəfdaş şirkətlərə aid market, mağaza, klinika, aptek və restoranların xidmətlərindən istifadə və alış-veriş zamanı sosial ödəniş kartları ilə nağıdsız qaydada ödəniş etdikdə onlara çoxsaylı endirimlər tətbiq olunur. Əsas tərəfdaşlardan ərzaq və qeyri-ərzaq malları satan market və mağazaların sırasında “Al market”, “Bazar-store”, “Ordubad Market”, “Spar

Market” hər həftə xüsusi endirimlərlə həssas sosial qrupların ucuz mal almasını təmin edir. Ərzaq malları üzrə endirimlər 2-5 faiz, digər məhsullarda isə 30 faizə qədər endirim təklif edir.

Geyim, məişət, elektronika, mebel və aksesuarlar, tikinti, inşaat, maşın hissələri və digər mallarının 10-25 faiz endirim tətbiq etdiyi mağazalardan isə “Aymar Company”, “Accessorize”, “Adidas”, “Almond Kulinarıya”, “Antaris”, “ABV”, “AvtoDetal” “BY Telekom”, “Bioderma”, “Baku Electronics”, “Mitshubishi Electronics”, “Pink Accessories”, “Saloni Mebel”, “Calvin Klein”, “Coccinelle”, “Carpisa”, “Faik Sönmez”, “Gavali Nuts and Delights”, “Grafis Store”, “Xurcun”, “İdeal Aksesuar”, “Kral İnşaat”, “Mobitek”, “Monna Lisa” və ümumilikdə 100-ə yaxın mağazadan sosial imtiyaza malik şəxslərin yararlanması üçün imkanlar yaradılıb.

Səhiyyə ocaqlarından “Azevro-med”, “Appro Hospital”, “ARS Reabilitasiya Mərkəzi”, “Ahu Estetik”, “Az Dent”, “AVAZ Əsitmə və Nitq Mərkəzi”, “Amana”, “Apex Clinic”, “AsMed Ortopedi”, N.Tusi Adına Klinika, Oksigen Klinik Xəstəxanası, “Azad Güllüş Dental Clinic”, “AQS Dental Klinika”, “Badam Medical

Center”, “Bəyaz Dış Klinikası”, Bioloji Təbabət Klinikası, “Bioestetik Group”, “Büllur Klinika”, Baku Medical Plaza, “32 Beauty Billur Dent”, “Dialab Klinika”, “Dentamed Estetik Stomatoloji”, “Dr. Smiles Dental Boutique”, Dünya Göz Klinikası, Dünya Dış Klinikası, “Florence Tibb Mərkəzi”, “32 Gözəl Müasir Stomatoloji Klinika”-sı, Hövsan Tibb Mərkəzi və digər tibb müəssisələri 5-30 faiz civarında sosial endirimlər tətbiq edir. Ümumilikdə, sosial tərəfdaşlığa qoşulmuş klinika və tibb mərkəzlərinin sayı 50-dən artıqdır.

Son aylarda restoran və qida şirkətləri də sosial qruplara öz qapılarını açaraq aşağı tariflər onlara xidmətlərini təklif edir. Məsələn, çeşidli menyusu, yüksək xidmət keyfiyyəti ilə seçilən “Özsüt Azərbaycan” da partnyorlar sırasına qoşulub. “Avis” apteklər şəbəkəsi bu sosial zəncirə daxil olaraq 10 faizə yaxın güzəştə dərmanları sosial ödəniş alan şəxslərə təklif edir.

“Sosial tərəfdaş” layihəsində alış-veriş edən, xidmətlərdən faydalanmaq istəyən şəxslərin mütləq sosial ödəniş kartı üzərində olmalıdır, çünki ödənişlər yalnız bu kartla aparılır, digər kartlarla ödənişlər qəbul edilmir. Sosial ödəniş alanların ailə üzvlərindən istənilən şəxsin həmin kartla bu fər-



sətdən faydalanmaq imkanı da var. Yeri gəlmişkən, mağaza və marketlər ümumi endirim kampaniyası zamanı sosial kart sahibləri ikiqat faydalanırlar. Belə ki, əgər hansısa mağazada bütün müştərilər üçün məhsula 25 faiz endirim tətbiq olunursa, sosial qrupun üzvü 50 faiz endirimdən yararlanırlar.

Qeyd edək ki, layihəyə cəlb edilmiş partnyor şirkətlər respublikamızın bütün bölgələrində fəaliyyət göstərir ki, bu da “Sosial tərəfdaş”-ın miqyasının daha da artmasına imkan yaradır. Bunun nəticəsidir ki, indiyə qədər “Sosial tərəfdaş” layihəsi çərçivəsində qeyd edilən sosial kateqoriyadan olan şəxslər tərəfdaş şirkətlərin təqdim etdiyi endirimlərdən faydalanaraq, nağıdsız şəkildə 520 mindən çox alış-veriş həyata keçiriblər.

“Sosial tərəfdaş” layihəsi həm də ölkəmizdə nağıdsız ödənişlərin həcmi-nin artırılması və stimullaşdırılması ilə bağlı hökumətin rəqəmsal planlarının tərkib hissəsidir. Son illərdə təmassız ödənişlərin artmasını stimullaşdıran əsas alətlərdən biri kimi “ƏDV geri al” layihəsi, banklar tərəfindən sərfəli “cashback” təklif edən

mexanizmlərin istifadəyə verilməsi, plastik kartlarla ödənişlər zamanı müxtəlif lotereyalarda iştirak və s. tədbirlər də bu strategiyaya xidmət edir. Həmin stimulyerici və təşviqedic tədbirlər insanların ödəniş vərdislərini dəyişir və insanlar plastik kartlarla ödənişlər edərək bu imkanlardan yararlanırlar. Vətəndaşların nağıdsız ödənişlərə müsbət yanaşması iqtisadiyyatda şəffaflığın artmasına səbəb olur. Plastik kartlarla ödənişlər real vaxt rejimində həyata keçirilir və elektron qaydada dövrriyyələri izləmək mümkün olur.

Nağıdsız cəmiyyət quruculuğu sayəsində müsbət dinamika bu cür layihələrin səmərə verdiyini təsdiqləyir. Hazırda ölkəmizdə banklar və “Azərpoçt” sistemləri üzrə dövrriyyədə olan ödəniş kartlarının sayı 18 milyon ədədi ötüb ki, bu, son bir ildə 20 faiz artım deməkdir. Ödəniş kartlarının artması nağıdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Ay ərzində ölkədəxili nağıdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artıb.

E.CƏFƏRLİ

İstehlakçıların hüquqları necə məhdudlaşdırılıb?



Antiinhisar və
İstehlak Bazarına Nəzarət
Dövlət Xidmətinin
məlumatı

Dövlət Xidməti kompleks tədbirləri davam etdirir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.

Dövlət Xidmətindən bildirilib ki, istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsi, həmçinin satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasının qarşısını almaq məqsədilə elektronika və məişət texnikası mallarının satış sahəsində əsas bazar iştirakçıları olan sahibkarlıq subyektləri - “ABC Telecom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi), “Baku Electronics” MMC, “Integral” QSC (“Maxi” mağazalar şəbəkəsi), “İrşad Electronics” MMC, “Power On” MMC (“Music Gallery” mağazalar şəbəkəsi), “Soliton LTD” və “Ultra-tek” MMC-nin (“Texnomart” mağazalar şəbəkəsi) tərəfindən zəmanət şərtlərinin, habelə malların dəyişdirilməsi və qaytarılması zamanı tətbiq edilən şərtlərin istehlakçıların hüquqlarını qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə məhdudlaşdırıldığı müəyyən edilib.

Yuxarıda göstərilən hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sözügedən sahibkarlıq subyektlərinə fəaliyyətlərinin istehlakçı hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğunlaşdırılması barədə məktublar ünvanlanıb. Həmin məktublarda satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına, habelə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsinə görə qüvvədə olan qanunvericilik aktlarının müddəaları diqqətə çatdırılıb.

Qeyd edilən sahibkarlıq subyektləri tərəfindən istehlakçı hüquqlarını məhdudlaşdıran hallar könüllü olaraq aradan qaldırılıb və bu, Dövlət Xidməti tərəfindən nəzərə alınıb.

Məlumat üçün bildiririk ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır və bu şərtlərin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, istehlakçı həmin zərər məbləğinin təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməsinə tələb etmək hüququna malikdir. Həmçinin İnzibati Xətalər Məcəlləsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, eləcə də qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur.

İstehlakçılar qanunvericiliklə təminat verilən hüquqlarının pozulması, yaxud onları məhdudlaşdıran hallarla üzləşdikləri halda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (<https://competition.gov.az/az/page/muraciet/erizesikayet-teklif>), elektron poçt ünvanı (office@competition.gov.az), birbaşa ərizə və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Dünya Bankı Azərbaycanda “Məşğulluğa Dəstək Layihəsi”ni genişləndirəcək

Dünya Bankı (DB) Azərbaycana yeni 150 milyon dollar dəyərində maliyyələşmə paketini təsdiqləyib. Bankın İcraçı Direktorlar Şurasının qərarına əsasən, yeni maliyyə tranşı çərçivəsində “Məşğulluğa Dəstək Layihəsi”nin (MDL) genişləndirilməsi üçün əlavə təminatlar yaradılacaq. Layihənin məqsədi keçmiş məcburi köçkünlər, qadınlar, gənclər və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə əhalinin ən həssas qrupları üçün özünüməşğulluq imkanlarını təşviq etməkdir.

Qeyd edək ki, Azərbaycan hökuməti Dünya Bankı ilə 4 ildən artıqdır ki, “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində əməkdaşlıq edir və bank bu prosesdə davamlı donorluğunu göstərir. Layihənin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq programını genişləndirmək və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarını qurmağa kömək etməkdir. Layihə çərçivəsində işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, mühərribə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək onların formal əmək bazasına və layiqli məşğulluğa çıxış imkanları yaradılır.

“Məşğulluğa Dəstək Layihəsi” bir sıra komponentlər üzrə fəaliyyət istiqamətlərini əhatə edir ki, əsas prioritet Özünüməşğulluq Proqramının (ÖMP) əhatəsinin və effektivliyinin artırılmasıdır. MDL çərçivəsində həmin proqramın miqyasının və dəstək dairəsinin genişləndirilməsi, bənefişirlər üçün əlavə təlimlərin və biznesə dəstək xidmətlərinin təqdim edilməsi, proqramın idarəetmə və koordinasiya mexanizminin təkmilləşdirilməsi əsas prioritetlərdəndir.

DB ilə birgə ötən müddətdə layihə çərçivəsində əmək bazarının qiymətləndirilməsi və dayanıqlı məşğulluq strategiyasının hazırlanması, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi, işaxtaranlar üçün məlumatlandırma, profiləşdirmə, bacarıqların qiymətləndirilməsi və digər işlər yerinə yetirilib. Son üç il ərzində 5 mindən çoxu qadın olmaqla 15 min bənefişir öz bizneslərinə başlamaq üçün alət dəstləri alıb. Bənefişirlərin qiymətləndirilməsi



İşaxtaranlar üçün yeni maliyyə dəstəyi

əsasən, MDL iştirakçılarının 70 faizindən çoxu layihə tərəfindən təmin edilmiş aktivləri aldıqdan sonra azı 24 aydır bizneslərini davam etdirir. Bu uğura əsaslanaraq, bu gün təsdiqlənmiş maliyyələşdirmə mövcud məşğulluq proqramlarını və xidmətlərini genişləndirəcək və daha çox insana xidmət etmək və AMDL çərçivəsində biznesin davamlılığını təşviq etmək üçün başqa mexanizmləri hazırlayacaq və sınaqdan keçirəcək.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Şteffi Ştallmeister bildirib ki, layihə üzrə görülən işlər təqdir olunabilər və tədbirlər planı üzrə görülmüş işlər Azərbaycanda daha inklüziv, özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımı təmin etmək üçün bu problemlərin həllinə kömək edir.

DB bu istiqamətdə Azərbaycan hökumətinə dəstəyini artıracağını bildirir. Belə ki, əlavə maliyyələşdirmə iqtisadi fəaliyyətin şaxələndirilməsini və şoklara qarşı dayanıqlılığını təşviq etmək üçün istehsal və xidmətlər kimi yeni sektorları əhatə etməklə Azərbaycanın Özünüməşğulluq Proqramına dəstəyini davam etdirəcək. Bundan başqa, bu maliyyələşdirmə bənefişirlərə öz bizneslərini genişləndirmək üçün nağıd vəsaitlərdən istifadə etməyə imkan verən təkmilləşdirilmiş nağıd qrantlar mexanizmini sınaqdan keçirməyə kömək edəcək. Yeni hədəflərə uyğun olaraq işaxtaranlar üçün xidmət və proqramların çeşidini genişləndirilməsi nəzərdə tutulur ki, yeni dəstək vasitəsilə iş yerlərində təlim, əmək haqqı subsidiyaları, sağirdlik proqramı, peşə hazırlığının inkişafı və seçilmiş peşələr üzrə sertifikatlaşdırma xərclərinin kompensasiya edilməsi kimi əlavə aktiv əmək bazarı tədbirlərini həyata keçirəcək. Proqramın icrası işaxtaranların, o cümlədən qadınların və digər həssas əhali qruplarının məşğulluğunu

stimullaşdıracağı, onların istehsal və xidmət sahələrində işləmək imkanlarını artıracağı gözlənilir. Ümumilikdə, 2020-2025-ci illəri əhatə edən layihə çərçivəsində ümumilikdə 22 min şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur.

MDL-in həmçinin, insan kapitalı potensialının artırılması, habelə məşğulluq xidmətlərinin effektivliyinin gücləndirilməsi, bacarıqların inkişaf etdirilməsi və inklüzivlik kimi Azərbaycanın əsas inkişaf prioritetlərinin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir. Layihə, həmçinin Dünya Bankı Qrupunun Azərbaycan Hökuməti ilə hazırda müzakirə olunan 2025-2029-cu illərə dair Ölkə Tərəfdaşlıq Çərçivəsində əsas prioritetlərdən biri kimi müəyyənlanmış daha məhsuldar və inklüziv iş yerlərinin təşviqinə stimullar yaratmağı nəzərdə tutur. Qeyd edək ki, Azərbaycanın yeni inkişaf prioritetləri və çağırışlarını əks etdirən Ölkə Tərəfdaşlıq Çərçivəsi sonədinin əsas fundamental istiqamətləri neft və qaz gəlirlərindən asılılığın azaldılması və qeyri-neft mənbələrinin sənədləri üzərində dayanıqlı iqtisadi artımların təmin edilməsi, şaxələndirilmiş gəlirlərin insan kapitalına yönəldilməsi və sosial rifahın yaxşılaşdırılması, fiziki infrastruktur və daha güclü institutlara investisiya yatırımlarının artımı yolu ilə ölkənin xarici şoklara dayanıqlılığının gücləndirilməsindən ibarətdir. Eləcə də, ÖTC-nin əsas məqsədi və qayəsi idarəçilik, insan kapitalı və kommunikasiya bağlantılarının əlaqələndirilməsi və insanların ortaq rifahının təşviqindən ibarətdir. Bu baxımdan, DB-nin Azərbaycanda sosial işlətlərə, o cümlədən layiqli əmək və iş şəraitinin yaradılmasında ölkəmizə uzunmüddətli dəstək verəcəyi istisna deyil.

ELBRUS

Mədəniyyət paytaxtımıza 6-cı köç...

Şuşa sakinlərinin sayı 570 nəfər oldu!



Mayın 10-u xalqımız üçün əziz və unudulmaz bir tarixdir. Həmin gün ümummilli liderimiz Heydər Əliyevin doğum günüdür. Ancaq son illərdə bu tarix başqa mənada da bizləri xoşbəxt edir. Çünki ölkə başçısı Ulu Öndərin doğum gününü onun vəsiyyəti olan, azadlığını görməyə də azad olunacağına əmin olduğu Şuşada qeyd edir.

Bu il isə 10 may tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdilər, şəhərə köçmüş ilk sakinlərlə görüş keçirdilər. Bəli, nəhayət o gün gəlib çatmışdı. Şuşaya ilk və möhtəşəm köç reallaşmışdı. Heydər Əliyevin doğum gününə təsadüf edən bu əlamətdar hadisə təbii ki, hər birimizin sevincinə və qüruruna səbəb oldu. Qeyd edək ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürüldü.

Məlumat üçün bildirək ki, Şuşaya ikinci köç mayın 14-də baş tutub. Bu mərhələdə 38 ailə-136 nəfər köçürüldü. Üçüncü köç mayın 25-də reallaşdı. Bu zaman 32 ailə - 125 nəfər köçürüldü. Dördüncü köç karvanı mayın 30-da yola salındı. Həmin gün 57 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edildi. Nəhayət, iyunun 12-də mədəniyyət paytaxtımıza beşinci köç karvanı yola salındı. Bu mərhələdə isə 21 ailə-85 nəfər doğma tor-

paqlarına qovuşub.

6-cı köç karvanı...

Ötən gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşaya növbəti-6-cı köç karvanı reallaşdı. İyulun 30-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salındı. Bu mərhələdə Şuşa şəhərinə daha 21 ailə - 79 nəfər köçürüldü.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 147 ailənin, yəni 570 nəfərin daimi məskunlaşması təmin edildi.

Həç vaxt ümidlərini itirmədilər...

Şuşa sakinləri doğma yurda qayıdışın sevincini yaşayırlar. Keçmiş məcburi köçkünlər qürur hissi keçirərək ilk təəssürlərini bölüşüblər. Sakinlərin sözlərinə görə, həyatın amansız sınaqları ilə üz-üzə qalsalar da, həç bir zaman ümidlərini itirməyiblər.

Onlar burada yaradılmış şəraitdən məmnundurlar. Şuşa sakinləri Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərə, fədakar qazilərə minnətdar olduqlarını bildiriblər.



Şuşada elə bir tarix yazıldı ki...

30 ildən də çoxdur ki, bunu gözləyirdik. Şuşanın qədimi küçələrində Azərbaycan övladlarının qaçıb əyləndiyi, gülüşləri ilə hər yana səssizliyi, böyüyüb başa çatdığı günü gözləyirdik. Şuşada elə bir tarix yazıldı ki, yüz illər keçsə də unudulmayacaq. Hər kəs bu tarixi nailiyyətə imza atanlara qibtə edəcək, həsəd aparacaq. Azərbaycan xalqı, şuşalılar bu torpaqda əbədi yaşayacaq, qurub yaradacaq və sonrakı nəsillərə əmanətlər qoyacaqlar. Əsrlər keçsə də Azərbaycanın şanlı bayrağı Şuşanın səmasında dalğalanmağa davam edəcək...

Yeganə BAYRAMOVA

ABŞ qəzetində...

Dini tolerantlıq nümunəmizlə bağlı məqalə dərc olundu

Azərbaycan hər zaman dini tolerantlıq nümunəsi ilə seçilib. Təsəvvüf deyil ki, ölkəmiz boşqaz sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranmasına daim mühüm töhfələr verib. Bu baxımdan Azərbaycan tolerantlıq və dözümlülük ənənələri zəngin olan, bir çox millətin və dini konfessiyaların dinə və yanaşı yaşamasının unikal nümunəsidir.

Tarix boyu ölkəmizin ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi əmli də böyük rol oynamışdır. Həmin etnik və dini qruplardan onların hər biri Azərbaycanın onlar üçün daim təhlükəsiz və rahat şəraitin yaradıldığını, mənsub olduğu dinə hörmət edildiyini vurğulayıblar. Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlətimiz respublikada yayılmış digər dinlərə də qayğı göstərir.

Mormon Kilsəsindən Azərbaycana təşəkkür...

Bu günlərdə ABŞ-in "Deseret News" qəzetinin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi bölməsində Azərbaycanda multikulturalizm, dinlərarası dialoq və nümunəvi dini tolerantlıq mühiti barədə məqalə dərc edilib. Məqalədə əvvəlcə Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştallarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinə rəsmi qeydiyyatı aldığı barədə yazılıb.

Qeyd olunub ki, qeydiyyat dini təşkilata paytaxt Bakı ərazisində kilsə adından fəaliyyət göstərmək hüququnu verir. Öz növbəsində kilsə rəhbərləri Azərbaycan hökumətinə təşəkkür edib. Vurğulanıb ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa mühüm töhfə verir və ölkəmizdə tarixən müxtəlif dinlərin nümayəndələri vahid bir ailə kimi dinc və sülh şəraitində yaşayırlar.

Azərbaycanda 993 qeydiyyatdan keçmiş icmanın fəaliyyət göstərdiyi qeyd olunan məqalədə ölkədəki nümunəvi dini tolerantlıq mühitindən, milli-mənəvi dəyərlərin yüksək səviyyədə qorunub sax-

lanılmasından bəhs edilir. Vurğulanıb ki, əhəlisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanda müxtəlif din və konfessiyaların nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar.

Yəhudilərin çoxluq təşkil etdiyi yeganə ölkə...

Sözügedən məqalədə həmçinin qeyd olunub ki, yəhudilər Azərbaycanda 2500 ildən artıqdır ki, məskunlaşıblar və bir xalq olaraq onlara qarşı həmişə dini dözümlülük nümayiş etdirilib. Ölkədə təxminən 12000 yəhudi yaşayır. Azərbaycan İsrail və ABŞ-dən kənarda yəhudilərin çoxluq təşkil etdiyi yeganə ölkədir. Pravoslav rusiyalıları və gürcüləri, eləcə də erməni xristianlar təxminən 280-450 min nəfər təşkil edir ki, bu da ölkə əhəlisinin 3,1%-4,8%-i deməkdir".

Məqalədə multikultural və tolerantlıq dəyərlərinin təşviqinin dövlət siyasətinə çevrildiyi, məscidlərlə yanaşı, kilsə və sinagogaqların da dövlət tərəfindən əsaslı şəkildə təmir edildiyi vurğulanıb.

Bildirilib ki, 2024-ci ilin aprelin 30-da ABŞ-in İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəhbər heyəti, "On İki Həvari Kvorumu"nın üzvü Dey-



Official registration by the Church of Jesus Christ is approved in Azerbaijan
The process has been underway since the fall of 2023, facilitated by deepening respect and friendship between church and government leaders over the last decade.
Published: July 27, 2024, at 9:59 a.m.



vid Bednar, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin "Yetmiş Həvari Kvorumu"nın üzvü Cek Gerard, Stirlinq Fondunun prezidenti Maylis Hansen və Stirlinq Fondunun baş icraçı direktoru

TF1-in aranı qatan “ara”sı

Olimpiadanın ruhuna ziddir. Makron iqtidarının Olimpiada günlərində Paris küçələrində irqçilikdən qaynaqlanan davranışlar sərgilədiyinə dair çoxsaylı məlumatlar yayılıb.

Təəssüf doğuran haldır ki, Yelisey Sarayının ölkələr arasında ayrıcı xətlər çəkmək siyasətinin hədəfində Azərbaycan da yer alır. Fransada hakimiyyətin ruporu sayılan

"France 2" kanalında Olimpiadanın açılış mərasimindən yayımlanan reportajda respublikamıza qarşı qərəzli təxribata yol verildiyi barədə yazmışdıq. Bunun ardınca cüdə üzrə Olim-

piya çempionu titulu qazanan Azərbaycan idmançısı Hidayət Heydərova rinqdə bayrağımızla dövr etməsinə imkan verilmədi. Bu bədnam Azərbaycana-fobiya xoruna Fransada daha bir media qurumu - TF1 telekanalı da qoşulub.

TF1-də Azərbaycanı və BTQ-ni hədəf alan qərəzli reportaj

Bu günlərdə Fransanın TF1 kanalında yayımlanan reportaj "Xarici müdaxilələr: Azərbaycan Fransada sabitliyi necə pozmağa çalışır" adlı ilə efirə verilib. Reportajın Paris - 24 ərəfəsində təqdim olunması o qənaəti möhkəmləndirir ki, Yelisey Sarayı beynəlxalq tədbir üzərindən ölkəmizə qarşı gözəndəsalma kampaniyasını işə salıb. "France 2" ilə paralel şəkildə, TF1-in də qərəzli təbliğatı başlaması onu deməyə əsas verir ki, bəhs etdiyimiz kampaniya eyni mərkəzdən idarə olunur. Məqsəddə böyük auditoriyaya Azərbaycanı əyri güzgüdə təqdim etməkdir.

Digər tərəfdən, bəhs olunan reportaj Yelisey sarayının ciddi narahatlıqlar yaşadığından xəbər verir. Qeyd edək ki, Azərbaycana yönəlik oxşar məzmunlu ittihamları bəzən əvvəl Makron hökumətinin ayrı-ayrı nazirləri dilə gətirmişdilər. İndi isə eyni tezislər mediaya ötürülüb və hər şeydən göründüyü kimi, TF1 də ona ünvanlanan siyasi sifariş məmnuniyyətlə qəbul edib ki, bu da səbəbsiz deyil. Biz kiçik araşdırma aparırıq. Məlum olur ki, TF1 Qrupunun rəhbər heyətində Ara Aprikiyan soyadlı şəxs də yer alır. Əlavə şərhə ehtiyac yoxdur. Buradan TF1-in Fransadakı güclü erməni lobbisinin yedəyində getdiyi gün kimi aydın olur. Telekanalın Azərbaycana qarşı qərəzli davranışlar nümayiş etdirməsinin kökündə möhaz kanalın ermənişillik şəxslər tərəfindən idarə olunması faktı dayanır. TF1 efr siyasətində Azərbaycanı və ölkəmizin təklifləri arasında yaradılan Bakı Təşəbbüsü Qrupunu (BTQ) hədəf seçsə də, əslində sözügedən videoreportaj xarici müdaxilə bohanəsi ilə Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki beynəlxalq



dur. Ölkəmizi, BTQ-ni 14 min kilometr uzaqda iş aparmaqda ittiham edən Fransa mediası öz hökumətinə sual verə bilər ki, Fransadan 17 min kilometr uzaqda yerləşən müstəmləkə ərazilərinin bu ölkəyə nə aidiyyəti var? Yeganə bağlılıq sümürmə, talançılıq, istismar ola bilər ki, bu da ikrah doğurur və müasir dünyada həç bir vətənlə qəbul edilə bilməz. Onu da qeyd edək ki, jurnalistika etikasını kobud şəkildə pozmağa vərdiş edən fransız mediası bu dəfə də reportaj hazırlayarkən BTQ ilə əlaqə saxlamayıb və qurumun mövqeyini sorğu etməyib. TF1 qarşı tərəfə tribuna vermədən ittiham rəhli reportajı efirə buraxmasının məntiqi nədir? Budurmu TF1-in peşəkarlığı və yaxud ədalətli yanaşması?



Yerli əhəlinin fəallığı isə Yelisey sarayını qane etmir. Paris adə ölkəsinin sərvətlərini sakit şəkildə talamaq üçün planlar qurur. Yeni Kaledoniya əhalinin milli-etnik tərkibini dəyişmək də bu planların tərkib hissəsidir. May ayında kanakları ayağa qaldıran yeni konstitusiyaya "islahatlar" da möhaz bu mürtəbə, xəbs niyyəti hədəflənib. İndiyədək Fransanın mərkəzi hakimiyyəti bura çoxlu sayda əcnəbinin, o cümlədən də kriminal ünsürlərin köçürülməsinə nail olub. İndi isə söhbət onların seçki hüquqlarının tanınmasından gedir. Səsvərmə sis-

BTQ-nin əsas missiyası-kolonializm siyasətinin ifşası

Beynəlxalq qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüsü Qrupu Qoşulmama Hərəkatının 2023-cü ildə Azərbaycanda keçirilmiş nazirlər toplantısı çərçivəsində Fransanın kolonializm siyasətindən əziyyət çəkən

xalqların nümayəndələri tərəfindən yaradılıb və təşkilatın İdarə Heyətində möhaz Fransa müstəmləkəsindən azad olmağa çalışan xalqların seçdiyi rəsmi şəxslər yer alır.

"Əsas missiyası kolonializm və neokolonializm siyasətinin fəsadlarını dünya ictimaiyyətinə çatdırmaq, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara apardıqları ədalətli

mübarizədə beynəlxalq hüquq çərçivəsində dəstək göstərilməsindən ibarət olan BTQ-nin bu işi birilliyi qeyd edilir. Bir il keçməsinə rəğmən, BTQ tərəfindən BMT-nin qərarqahlarında (Nyu-York (2 dəfə), Cenevrə və Vyana), habelə dünyanın müxtəlif ölkələrində 10-dan çox beynəlxalq konfrans təşkil edilib, tədbirlərin yekununda iştirakçılar tərəfindən Fransanın dövlət başçısına, beynəlxalq təşkilatların rəhbər şəxslərinə rəsmi Paris tərəfindən törədilən kolonial və neokolonial cinayətlər haqqında məlumatlar təqdim olunub, müvafiq petisiyalara start verilib". Bu fikirlər Bakı Təşəbbüsü Qrupunun İcraçı direktoru Abbas Abbasovun Fransanın TF1 kanalında efirə getmiş "Xarici müdaxilələr: Azərbaycan Fransada sabitliyi necə pozmağa çalışır" adlı reportaja dair şərhində yer alıb.

Bu xüsusda, cari ilin mayında Yeni Kaledoniya baş vermiş iğtişalarda BTQ-nin rolunun vurğulanmasının əvəzinə, Fransa

hökumətinin yerli kanak xalqının 2021-ci il referendumunun nəticələrinin ləğvi və səsvərmə hüququna malik olan şəxslərin sayının qeyri-qanuni, məqsəddli şəkildə çoxaldılmasının dayandırılması ilə bağlı yerli xalq tələblərinə məhəl qoyulmamasına diqqətin cəlb edilməsi yaxşı olardı. Məsələ burasındadır ki, XX əsrin əvvəllərindən başlayaraq Fransa adada siyasi mövcudluğunu möhkəmlətmək üçün, burada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhəlinin işə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır.

Yelisey sarayını nə qane etmir?

yətənə çatdırdı. Yalnız bundan sonra Makron hökuməti "islahatlar"dan dönmək qərarına gəldi. TF1 nə üçün auditoriyasını aldadaraq Azərbaycanın ədalətli yanaşmasını "xarici müdaxilə" anlamında təqdim edir? Budurmu Fransanın dünyaya aşılamaq istədiyi dəyərlər və demokratiya? Azərbaycan buna "yox" deyib və bundan sonra da özünün mövqeyində qalacaq. Əgər Yelisey Sarayı, onun yedəyində gedən "France 2"-lər, TF1-lər haqiqətlə, realqlıqla barışmaq istəmirlərsə, bu, artıq onların öz işidir. Qoy aranı qarışdırın aralar öz vicdanları qarşısında cavab versinlər. Əgər onlarda vicdan deyilən bir şey varsa. "Bizim mübarizəmiz konkret bir ölkəyə və ya hökumətə qarşı deyil, insanları öz müqəddəratını təyinetmə hüququndan və əzadlığından məhrum edən müstəmləkə sisteminə qarşıdır. Biz istismar, təzyiq olmadan qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan beynəlxalq münasibətlərin mümkünlüyünə inanırıq", - deyə Abbas Abbasov vurğulayıb.

Mübariz FEYİZLİ

5-ci dialoq...

Sərhəddə yeni görüş...

Yeni dövrə Ermənistanın bölgə xəritəsinin bir parçasına çevrilməsi, regional inkişafın komponenti kimi çıxış etməsi üçün bu şərt mütləq xarakter daşıyır. Qeyd edək ki, Azərbaycanla yanaşı, Ermənistan Türkiyə ilə də münasibətlərin normallaşması üçün proses müəyyən müddət idi ki, dayanmışdı.

2021-ci ilin sonunda həm Türkiyə, həm də Ermənistan qarşılıqlı olaraq danışıqlar aparması üçün xüsusi nümayəndə təyin edib - bu, Türkiyə tərəfdən diplomat Sərdar Kılıç, Ermənistan tərəfindən isə Ruben Rubinyana tapşırılıb. Bu günə qədər səfir Sərdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında bir neçə dəfə görüş də baş tutub. Nümayəndələrin arasındakı görüşlərin birincisi 2022-ci ilin yanvarın 14-də Moskvada, digər üçü isə həmin il fevralın 24-də, mayın 3-də və iyulun 1-də Avstriyanın paytaxtı

Vyanada reallaşmış. Bu görüşlərdə tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa da gəlmişdilər və bununla bağlı lazımı prosesin başlanmasına belə qərar verilmişdi.

Dünən Türkiyə ilə Ermənistan arasında növbəti görüş keçirilib - görüşün keçiriləcəyi ilə bağlı öncədən verilən məlumatlarda bildirilirdi ki, xüsusi nümayəndələrin görüşünün sərhəddə keçirilməsi nəzərdə tutulub. Danışıqların birinci hissəsinin sərhədin Ermənistan tərəfində, ikinci hissəsinin isə Türkiyə tərəfində İğdırda sərhəddə yaxın ərazidə keçirilməsi planlaşdırılmışdı.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, 5-ci raund görüş isə iki ölkənin ortaq sərhədində yerləşən Alican-Marqara sərhəd qapısının baş tutub. Türkiyə və Ermənistanın normallaşma prosesinin xüsusi nümayəndələri, səfir Sərdar Kılıç və Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan əvvəlki görüşlərinin

İkinci Qarabağ müharibəsi Cənubi Qafqazla yanaşı, bütövlükdə regionda yeni münasibətlər sisteminin qurulmasına zəmin formalaşdırıb. Artıq iki ildən artıqdır ki, davam edən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi özliyündə həm də bölgənin yeni münasibətlər sisteminin qurulmasını əks etdirməkdədir. Başqa sözlə, Qarabağ münaqişəsinin tarixə qo-

vuşması və torpaqlarımızın işğaldan azad olunması yeni mərhələdə bölgə dövlətləri arasında ictimai, iqtisadi və mədəni əlaqələrin yeni müstəvidə təqdim olunmasını zəruri edir.

Bölgədə yeni mərhələ başlayır?

Qeyd edək ki, Ermənistan ilə Türkiyə arasında münasibətlər tam formalaşmasa da, müəyyən təmaslar mövcuddur - məsələn ötən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqları aparmışdı və bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yaymışdı. Telefon danışıqları zamanı Türkiyə ilə Ermənistan arasında ilkən şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrin olması vurğulanmışdı və bu

kontekstdə iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkilməmişdi. Eyni zamanda, indiyə qədər razılaşdırılmış məsələlər bir daha təsdiqlənmişdi. Həmçinin telefon danışıqları zamanı Türkiyə və Ermənistanın yüksək səviyyəli rəsmiləri arasında davam edən dialoq məmnunluqla qeyd edilmişdi. Beləliklə, dünən keçirilən görüşü məhz bu telefon danışıqlarının nəticəsi kimi də qeyd etmək olar - Ermənistanın sülh istiqamətində iradə nümayiş etdirməsi, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması prosesində səmimi olması bütövlükdə region üçün yeni perspektiv deməkdir. Bu, Cənubi Qafqazın tarixində yeni bir mərhələ başlanacaq - 30 illik aradan sonra Qafqaz regionu təhlükəsiz və iqtisadi inkişafı hədəfləmiş halda özünün uğurlu yoluna qədəm qoya bilər.

Qeyd edək ki, münasibətlərin normallaşması, hansısa razılıqların əldə olunması prosesi Azərbaycanın mövqeyinin nəzərə

Münasibətlərin normallaşmasında tarixi fürsət...

alınması fonunda aparılır. Çünki Türkiyə birmənalı şəkildə bu prosesdə Azərbaycanın maraqları çərçivəsində hərəkət edəcəyini hər zaman açıqlayıb. İstər Türkiyənin keçmiş XİN rəhbəri Mövlud Çavuşoğlu, istərsə də hazırkı nazir Hakan Fidan hər zaman bildirib ki, Azərbaycanın Zəfərinin yaratdığı müsbət şəraitdən davamlı sülh üçün istifadə edilir. Türkiyə rəsmiləri xüsusi olaraq qeyd edirlər ki, Türkiyə ilə Ermənistan arasındakı danışıqların nəticəsi məhz Azərbaycanla bağlanan sülhdən asılıdır. Bu isə həm də Ermənistanın bir xatırlatmadır. Bu fikirlər, həm də prosesin qarşılıqlı məlumatlandırma çərçivəsində inkişaf etdiyinə təsdiqdir. Türkiyə hər zaman bildirib ki, Ermənistan təxribatlara son qoyacağı, irəli sürülən şərtlərə əməl edəcəyi təqdirdə sərhədləri açmaqda maraqlıdır.

Türkiyə ilə Azərbaycanın mövqeyi üst-üstə düşür...

Vurğulayaq ki, Azərbaycan ilə Ermənistan arasında sülhün yaranması fonunda İrəvan-Ankara münasibətlərinin də yeni mərhələyə qədəm qoyması bütövlükdə regionun iqtisadi gələcəyi üçün mühüm per-

spektiv yaradır. Xüsusilə, Zəngəzur dəhlizinin açılması Ermənistanın həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə dünya ilə əlaqələrinin yeni müstəviyə qədəm qoymasına şərait yaradaçaq. Ümumiyyətlə, dəhlizin açılması yeni ticari-iqtisadi üstünlüklər yaradır ki, İrəvan da bu üstünlüklərdən faydalana biləcək - xüsusilə, Türkiyə ilə də normal iqtisadi-siyasi əlaqələrə malik olacağı təqdirdə regional inkişafın əsas ünsürlərindən birinə çevrilməklə yanaşı, Şərq-Qərb logistik ticarət və yükdaşıma yoluna qoşula biləcək.

Çünki Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu üzərində ən qısa yol kimi əhəmiyyətə daşıyır və dəhlizin coğrafi imkanları olduqca genişdir. Başqa sözlə, dəhliz yeni iqtisadi münasibətlər sisteminin əsas təməllərindən birinə çevrilmə potensialına malikdir. Beləliklə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının digər bir mühüm şərti Zəngəzur Dəhlizinin açılması ilə üst-üstə düşür. Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi

ilə blokada şəraitində olan Naxçıvan arasında əlaqəni təmin etməyə, həm də bütün region dövlətləri arasında əlverişli nəqliyyat bağlantısı yaradacaq.

Xatırladaq ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Türkiyənin mövqeyi paraleldir - Prezident Ərdoğan müxtəlif auditoriyalarda bəyan edib ki, Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bölgənin iqtisadi və sosial hərəkətiliyi ən yüksək həddə çatacaq.

Ermənistan əməkdaşlıq üçün...

Bütün bunların reallaşması üçün isə Ermənistanın siyasi iradə nümayiş etdirməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkdiyini rəsmi surətdə təsdiqləməlidir. Ermənistanın siyasi hakimiyyəti bölgədə münasibətlərin normal

məcrada inkişafını istəyirsə, sülhə və əməkdaşlığa öz töhfəsini verməlidir - bunun üçün isə uzun illərdir ki, davam edən əsassız fikirlər bir kənara qoyulmalı, səmimi əməkdaşlıq üçün zəmin yaradılmalıdır...

P.İSMAYILOV

Toplananların yeri dəyişsə də... Maqdalena Klaarı əvəz edəcək...

Xəbər verildiyi kimi, Avropa İttifaqı Şurasının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsinin adı məlum olub - vəzifəyə cəx diplomat Maqdalena

Qrono təyin edilib. Onun sentyabrın 1-dən etibarən səlahiyyətlərini icra etməyə başlayacağı bildirilib. Maqdalena Qrononun səlahiyyət müddətində BMT və ATƏT-in mü-

vafiq strukturları ilə birlikdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərinin normallaşması istiqamətində də fəaliyyət göstərəcəyi bildirilir. Aİ-nin bununla bağlı məlumatında o da vurğulanır ki, diplomatiya və münaqişələrin tənzimlənməsi istiqamətində 25 illik təcrübəyə malik

olan Maqdalena Qrononun əsas fəaliyyət istiqamətləri postsovet məkanı və Cənubi Qafqaz olub.

Maqdalena Qrono Cəxiya vətəndaşdır və hazırda Avropa Şurasının prezidenti Şarl Mişelin baş diplomatik müşaviri vəzifəsində çalışır. O, Şarl Mişeldən əvvəl Avropa

İttifaqı Şurasının keçmiş prezidenti Donald Tusk ilə birlikdə işləyib. Postsovet məkanı, xüsusən Cənubi Qafqazla bağlı siyasi məsələlər onun səlahiyyət müstəvisinə aid olub - bundan başqa, Aİ-də yüksək səviyyəli diplomatik postlarda və beynəlxalq mərkəzlərdə çalışıb. O, əvvəllər

Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə direktoru olub. Maqdalena Qrono Avropa İttifaqı Şurasının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsi kimi səlahiyyət müddəti avqustun 31-də bitəcək Toivo Klaarı əvəz edəcək.



Aİ nə istəyir?

Sirr deyil ki, 2020-ci il Vətən müharibəsinin nəticələri və ötən 4 ildə baş verənlər Cənubi Qafqazda yeni siyasi situasiya formalaşdırdı. Xüsusilə, ötən ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Qarabağdakı hərbi xuntanın iflası, Azərbaycanın suverenliyinin təmini İrəvan ilə Bakı arasında gedən münasibətlərin normallaşması prosesinə yeni ştrixlər əlavə etdi. Bu, artıq məsələnin müstəvisinə yeni səhifələr qatmaqla yanaşı, ortadakı problemlərin iki dövlət arasında həllini də zəruri etdi. Sülh prosesini özünün nəzarətində, başqa sözlə, təsir dairəsində saxlamağa çalışan bəzi dairələr, xüsusilə Avropa İttifaqı isə bundan bərk narahatlıq keçirir. Artıq bir müddətdir ki, Ermənistan "əzəm edilmiş" monitorinq missiyası ilə "əlaqələndirici" rolunu oynayan "xüsusi nümayəndələrin" məsələyə münasibəti özü hər şeydən xəbər verir - Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan dairələr "anti-sülh" mahiyyətli yeni planlarını davam etməkdə israrlıdırlar. Məsələn, heç bir siyasi-ictimai mahiyyət daşımadığı, sadəcə olaraq müşahidə üçün üçün Ermənistanı yerləşdirildiyi bildirilən Aİ-nin "müşahidə missiyası"nın əsl "fəaliyyət mexanizmləri" tam şəkildə üzə çıxdıqca Brüsseldən gələn mesaj və açıqlamaların səmimiyyəti də şübhə altına düşməyə başladı. "Binokl planı"nın özünün ən vacib hərəkət mexanizminə "çevirən" Aİ ara-sıra xarici ölkələrin Ermənistanı qonaq olmalarına sülh məsələsinə ən minimum dərəcəli olmayan xarici nümayəndələri şərti sərhədə "daşıyır", onların Azərbaycan torpaqlarına "boylanma yerində" şəkillərinin çəkilib paylaşılmasını "təmin edir".

Klaarın birtərəfli mövqeyi

2017-ci ildən "xüsusi nümayəndə" təyin edilmiş Tovio Klaarın fəaliyyəti də son dövrlərdə təxminən bu ştrixlər əsasında formalaşmışdı - onun tez-tez İrəvana səfərləri, verdiyi qeyri-standart açıqlamaları "göz oxşayırdı". Məsələn, ötən ilin noyabrında bölgə dövlətləri arasında münasibətlərin tənzimlənməsi prosesinin elə "3+3" formatında müzakirəsi aktuallaşan zaman Avropa İttifaqı açıq kontekstdə narahatlığını biruzə vermişdi və Toivo Klaarın dili ilə öz "mövqeyini" paylaşmışdı. Klaar bildirmişdi ki, təmsil etdiyi təşkilat 3+3 formatındakı görüşlərə bölgədəki ölkələrin qonşu kimi müzakirə edə bildiyi format kimi baxır. "Lakin mən onu da başa düşürəm ki, ən azı ilkin mərhələdə münaqişə, sülh müqaviləsi, nizamnamə kimi məsələlər bu formatda müzakirə mövzusu olmamalıdır. Beləliklə, yenə də bizim üçün ən vacib olan tərəqqidir və bunun hansı platformada əldə olunması daha az əhəmiyyət kəsb edir. Amma biz hesab edirik ki, nizamnamə prosesində ciddi irəliləyiş əldə edə bil-

məyimiz üçün heç bir real səbəb yoxdur, çünki qarşımızda masa üzərində olan məsələlər çox azdır. Üstəlik, onlar dərhal müzakirə olunub. Beləliklə, biz həqiqətən Azərbaycan və Ermənistanın

Keyfiyyət dəyişikliyi, yoxsa Aİ imicini xilas etməyə çalışır?

münasibətlərinin normallaşması istiqamətində irəliləyiş olmaması üçün heç bir səbəb görmürük", - deyər Klaar demişdi. Beləliklə, zaman göstərdi ki, Klaar və təmsil etdiyi təşkilat sülhdən daha çox qeyri-müəyyən vəziyyətin, çəkişmələrin, uzun-uzadı müzakirələrin davam etməsində maraqlıdır. Bu isə, bölgənin gələcək perspektivinə ziyan dəyər başqa heç nə verə bilməz.

Yeni nümayəndə köhnənin yolunu davam etdirsə...

O ki qaldı, Aİ-nin normallaşma prosesi istiqamətində cərayan edən proseslərə ümumi yanaşmasına, burada da nə ədalət, nə də hüquqi tendensiyalar

Klaar yenə də "Aİ-nin Ermənistanı missiyasından təsdiq almaq çox xoşdur, hərbiçilərin qeyri-adi hərəkətləri müşahidə edilməyib. Missiyanın məqsədi budur: daha çox şəffaflıq təmin etmək və inam yaratmaq", kimi fikirlər səsləndirərək Aİ-nin nüfuzuna böyük zərbələr vurmuşdu. Göründüyü kimi, Ermənistanı yarıya üçün əldən-ayaqdan gedən Aİ özünü elə bir situasiyaya salıb ki, bunun adını tapmaq çox çətindir - illərdir ki, ədalətin yanında yer aldığını iddia edən Qərb artıq uzun müddətdir ki, açıq şəkildə təcavüzü, işğal və separatizmi dəstəkləyir. Azərbaycana qarşı haqsız iddialarından əl çəkməyən Ermənistanı "dəstəkləməklə" Aİ "durbançı"larını sərhəddə məhz bu çirkin plan üçün göndərdiyini təsdiqləyir.

Yeni "nümayəndə"nin də öz sələfinin "yolunu" davam etdirib-etdirməyəcəyini zaman göstərəcək. Amma hər bir halda xanım Maqdalena bir həqiqəti anlamalıdır ki, bu gün bölgədə baş verən proseslər Azərbaycanın iradəsinə əsaslanır - bu mənada, ölkəmizin regionda formalaşdırıldığı siyasi həqiqətləri görməzdən gəlmək uğur vəd etmir...

SADİQ



Səssiz fiquraların qurbanı televiziyaımız...

Günümüzün ən çox eşitdiyimiz ifadələrdən biridir, yaqin ki: “Azərbaycan televiziyaalarına baxmıram”. Heç sevmədiyim və qürur duymadığım bu ifadəni mən də dəfələrlə işlətmək məcburiyyətində qalmışam. Dərin təəssüf hissi ilə...

Bəs nədir səbəb? Niyə vaxtilə birçə televiziya kanalı olduğu zamanlarda orada yayımlanan verilişləri, musiqi proqramlarını, filmləri həsrətlə gözləyən azərbaycanlı tamaşaçı bu gün kanal bolluğunda, informasiya məkanının çoxluğunda izləməyə birçə normal program tapmır? Gözləntilərimi dəyişib, yoxsa kəmiyyət artıqca keyfiyyətimi azalıb?

Əlbəttə, bu sualların hər biri ayrılıqda geniş, izahlı cavab tələb edir. Amma bütün hallarda nəticə dəyişmir: televiziya kanalları bu gün böyük bir xaosun xatırladır. Daha doğrusu, son 10-15 ildə bu sahənin səviyyəsi kosmik sürətlə aşağı düşüb... İçində hər şey var, heç nə yox... Hər şey dediyim də heç bir məna yüklü, maarifləndirici yönü, düşündürücülüüyü olmayan, sadəcə müəyyən bir kütləyə hədəflənmiş bayağı, orta səviyyədən də aşağı proqramlardır ki, onlar da televiziyanın bütün mahiyyətinə, məqsəd və məramına yönəlmiş təhqirdir sadəcə.

Deyərsən, televiziya rəhbərləri elə bilir ki, ölkədə yalnız şou-biznes əhli yaşayır. O şou-biznes əhli ki, nə danışmağa nitqi var, nə də oxumağa səsi. Allah üçün beziyərinin göstərməyə yaxşı fiqrası var ki, onun üçün də hər tində özünə bir klinikə açıb, populyarlıq eşşinə düşənlərin hesabına dolanan plastik cərrahlara özləri boyda “təşəkkür düşür”. Yaxşı, bəs bir fiqraya bu boyda telejurnalistikanı, dərin köklərə malik Azərbaycan musiqi sənətini fəda etməyə dəyərmi? Yalanmı, gerçəkmi, öz-özünə müdafiə qərarına çevirdikləri reytinglər göstərir ki, dəyər. Doğrudanmı bu gün telekanallara reytingi ancaq səssiz fiquralar gətirir?

Yox, bizim sosial-ictimai verilişlərimiz də var axı... “Kəş ki, olmayaydı” - dediyinizi eşidər kimi yem... Hə, neynək, Allah, yox e, rəhbərlik verəndən onlar da varınıdır. Bəs o proqramların səviyyəsi necədir? Öminəm ki, səviyyə sözü ilə ilk dəfə bu cümlədə qarşılaşdıqlar. Yoxdur, heç o proqramların da səviyyəsi yoxdur. Çünki şəhər əlində mikrofon bəlli yerlərini burcudan “səssiz fiquralar” axşam da sosial-ictimai verilişlərdə ekspertə “çevirlirlər”. Səsi olmayan, yeddi notun birini tanımayanlar musiqi eksperti olub, beş dəfə ailəsi dağılıb adı onun-bunun öri ilə hallananlar ailə dəyərlərindən məsləhətlər verir, öz doğma uşaqlarından xəbəri olmayanlar uşaq tərbiyəsindən danışır, iki cümləni yan-yana düzə bilməyənlər, Nizami Gəncəvini, Nəriman Nərimanovu metro stansiyası kimi tanıyanlar, efrdə, kamera qarşısında, ictimai yerdə özünü apara bilməyənlər özlərinə şair deyib ədəbiyyatımızı ləkələyirlər. Ən pisi isə hər kəs döləkliliyi qara camaatın üstündə öyrənməyə çalışır. Boğazına yıxılan döndərin sinəsinə sıxıb son ümidini də gözələrindən asaraq o proqramlara kömək arxasıca gələnlər qalır bu “başbilən” ekspertlərin əlində naçar, olur lağ obyekt. Əslində, kim və nə olduqlarını çox gözəl başa düşən, öz içində natamamlıq kompleksi yaşayan, heç bir savada, biliyə malik



Şahənə MÜŞFİQ

olmayıb, yalnız kanala çıxmaq üçün 5-3 manatdan ibarət olanlar da başlayırlar öz komplekslərini hansısa fəğriyə əzərək ört-basdır etməyə. Adı efr etikasından xəbərsiz aparıcılar da onlara geninə-boluna meydan verirlər. Əlbəttə, öz-özündən sonra. Özünü savadlı, bilikli, əxlaqlı, hər şeydən başı çıxan göstərməkdən ötrü ona həvalə edilən 1-2 saati necə lazımdır istifadə edən aparıcıların da bütün efr boyu boş qazan kimi dinqiltirləri baş aparır. Ortada isə böyük, lap böyük bir boş çoxluq. Hər şey var, heç nə yox...

Son 10-15 ildə telekanallara ayaq açan, qardaş Türkiyənin film, serial sektorundan ilhamlanan seriallarımız isə tamamilə bibrıçılıqdır. Özünü umac ova bilməyən telekanal başqasına əriştə kəsməyə çalışanda necə olmalıdır ki? Deyən görə, sən hələ öz işini-telejurnalistikani yarıtdınmı ki, hələ durub film, serial çəkmək eşşinə də düşürsən? Telekanalın teleserial çəkdiyi harada görünüb? Amma bu sahə üçün ayrılan maliyyəni də talamaq lazımdır, ya yox?! Nə normal prodakşınlar yaratmağa maraq var, nə də studiylar. Çünki heç biri sərf eləmir. Başqaları filmlərdə bilmək üçün qarışqa düzəlməklə başlayanda, biz birbaşa fildən başlayırıq. Nəticədə Azərbaycan teleserial sektoru da beşikdəcə məhv edilir.

“İgdi öldür, haqqını ver” deyib atarımız. Təbii ki, qurunun oduna yaşı yandırmaq da peşəkarlıqdan uzaq olar. Dövlət tərəfindən maliyyələşən bir-iki telekanal var ki, son zamanlarda uğurlu islahatları ilə bir neçə sanballı layihələrə imza atıblar. Məhz bu efrlərdə gedən tarix, mədəniyyət, təhsillə bağlı aktual verilişlər o ümid işığını tam sönməyə, zəhmimizi zülmətə bürüməyə qoymur. Bəli, deyə bilərik ki, onlar çox yüksək səviyyəli verilişlərdir, amma üfünat içərisindəki ənəbər olduqları danılmazdır.

Fikrimcə, bu problemlərin kökündə həm də ictimai qınaq məsələsi durur. Azərbaycan cəmiyyəti hər zaman sözünü deməkdən, haqqını tələb etməkdən aciz bir toplum olub, nə yazıq ki. Bizim cəmiyyət üçün haqq tələb etmək ya sosial şəbəkələrdə mövzu ilə bağlı lağ-lağı statuslar yazıb “iikə” toplamaqdır, ya da öz düşüncələrinə görə komik videolar çəkib baxış sayı qazanmaq.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli müsahibələrinin birində bu haqda çox gözəl fikirlər sələndirmişdi. O deyir ki: “Azərbaycanda vətəndaş cəmiyyəti yoxdur, zəif bir tamaşaçı cəmiyyəti var. Yeni cəmiyyət üzvləri bu telekanalların yaxasından tutub demirlər ki, “Siz maaşlarınızı bizim dövlətə ödədiyimiz vergilərin sayəsində alırsınız. Niyə zəif verilişlər hazırlayırsınız?” Bizdə ictimai qınaq sıfır səviyyəsindədir. Belə bir ictimai bəqənəlik şəraitində də telekanallar öz bildiklərini edir. Televiziyaı idarə edənlər də bunlara göz yumur və ya buna şərait yaradır. Beləliklə, əl əli yuyur, əl də üzür”.

Bəli, nə qədər ki, ictimai qınaq olmayacaq, cəmiyyət öz haqqını tələb etməyə belə maraq göstərməyəcək əvvəl özüümüz, sonra balalarımız, sonra nəvələrimiz...hələ neçə nəsillərlə efrirlərimiz həmin o “səssiz fiquralara”, insanları alqıdan yalançı keyirxahlara, reyting xətrinə qurulan oyunlara, “timsah göz yaşlarına” məruz qalacaqlar.

Ümid edirik ki, telekanallarımızdakı bu özbaşınalıq tez bir zamanda aradan qalxacaq, nələrinsə ən azından dəyişilməyinə cəhd göstəriləcək. Bu dediklərimizə özüümüz inanırıqmı? İmanımı yandıra bilmərəm... Amma ümid edirik. Ümid də efrirlərimiz kimi pulu deyil ha...

Kesap qapısında görüş baş tutacaqmı? Türkiyə ilə Suriya arasında yeni dialoq... Münasibətlər qaydasına düşə bilər

Yaxın Orta Şərq yenidən diqqət mərkəzindədir. Son illərdə ard-arda baş verən müharibələr, vətəndaş qarşıdurmaları, dövlətlərin daxildə silahlı müxalifətin baş qaldırması və bu kimi məsələlər Yaxın Orta Şərq məsələsini demək olar ki, gündəmdən düşməsinə maneə yaradır - xüsusilə, xarici təsirlərin geniş yayıldığı və böyük güclərin bəzən “siyasi təcrübə laboratoriyası” kimi istifadə etdiyi bu tarixi bölgədə baş verənlər yaxın-uzaq coğrafiyaların da iqtisadi-siyasi həyatına bu və ya digər formada təsir göstərir. Təbii ki, baş verənlər ilk növbədə bu dövlətlərlə həmsərhəd ölkələr üçün narahatlıqlar yaradır və məsələlərə yanaşmada da bu fakt özünü göstərir. Təsədüfi deyil ki, dünyanın və bölgənin aparıcı siyasi aktoru sayılan Türkiyə bölgədə terrorla mübarizə, sülhün və əmin-amanlığın bərpası üçün əlindən gələni əsirgəmir. Paralel olaraq Yaxın Şərqdə sülhün və təhlükəsizliyin təmini üçün uzun illərdir fərqli formatlarda iş aparılır. Son dövrlərdə regionun təhlükəsizlik seqmentinin daha da irəliləməsinə, terrorizmə qarşı qəti mübarizənin mühüm yeniliklərə



yol açacağına böyük ümidlər formalaşır. Xüsusilə, Türkiyənin məsələlərə münasibətdə aktivliyi onu deməyə əsas verir ki, Yaxın Orta Şərq regionu özünün sabit və inkişaf dövrünə qədəm qoymaq üzrədir. Bunun üçün isə ilkin şərt terrorun aradan qaldırılması, silahlı qarşıdurmaların yekunlaşdırılmasıdır.

Yaxın Orta Şərq üçün yeni perspektiv...

Vurğulandığı kimi, yeni dövrün sülh çağırışları region ölkələri ilə yanaşı, həm də regiona yaxın ölkələrin də böyük maraq dairəsindədir - həm də bu mənada Türkiyənin Yaxın Orta Şərqin sülh və təhlükəsizlik şəraitində inkişafını dəstəkləməsi bu region üçün gələcəyə böyük ümidlər formalaşdırır. Türkiyə yeni təhlükəsizlik arxitekturasının möhkəm və davamlı olması üçün səy göstərir, terrorizmə qarşı mübarizəyə əhəmiyyətli töhfələr verir. Bu istiqamətdə inkişaf edən

siyasi və hərbi formatlı danışıqlar isə regional problemlərin həllinin hər zaman diqqət mərkəzində saxlandığını göstərir. Eyni zamanda, Türkiyənin bu problemlərin həllində oynadığı rol artıqca bu daha aydın şəkildə üzə çıxır. Bunun üçün iməsi siyasi dialoqun inkişafı ən mühüm şərtə çevrilir - necə ki, Suriya ilə Türkiyə arasındakı münasibətlərin normallaşması üçün effektiv məcranın yaradılması üçün danışıqların yenidən bərpasına ehtiyac duyulur.

Gərginliyin tarixi

Qeyd edək ki, vaxtilə iki ölkə arasında aktiv siyasi münasibətlər mövcud olub. Suriyanın Ankara da səfirliyi, İstanbul və Qaziantep şəhərlərində konsulluğu, Türkiyənin isə Dəməşq şəhərində səfirliyi, Hələb şəhərində isə konsulluğu fəaliyyət göstərirdi. Lakin Suriyada vətəndaş müharibəsinin başlamasından sonra Türkiyə Suriyadakı səfirini geri çağıraraq, ölkədəki diplomatik fəaliyyətlərini təxirə salmışdı. 30 may 2012-ci il tarixində Türkiyə hökuməti suriyalı diplomatları ölkədən qovmuşdu.

911 kilometr uzunluğunda quru sərhədinə malik olan bu iki ölkə arasındakı münasibətlər ümumən tarix boyu gərginliyi ilə seçilib. Türkiyə tərəfinin fikrinə əsasən Suriya terrora dəstək verən, su mənbələrinin paylanmasında problem yaradan və coğrafi olaraq Türkiyənin ərazi bütövlüyünə müdaxilə edən ölkədir. 1998-ci ildə Adana müqaviləsinin imzalanmasından sonra müsbət mənada inkişaf edən əlaqələr 2011-ci ildə Suriya da vətəndaş müharibəsinin başlaması ilə yenidən gərginləşmişdi.

Bu gərginliyin ilkin mərhələsi isə 1930-cu illərdə Türkiyə və Fransa müstəmləkəsi olan Suriya arasındakı sərhəddə yerləşən Hatay üzərində haqq iddia etməsi ilə başlayıb - gərginlik Cənub-Şərq Anadolu layihəsi-

nin qüvvəyə minməsi nəticəsində ortaya çıxan “su anlaşılmazlıqları” ilə daha da artmış, Suriya hökumətinin PKK və ASALA kimi terrorçu qruplaşmalara dəstək verməsi ilə pik həddə çatmışdı. 1998-ci ilin oktyabr ayında Suriya hökumətinin PKK lideri Abdullah Öcalanı deportasiya etməsindən sonra əlaqələr nisbətən yaxşılaşsa da, Suriya vətəndaş müharibəsi zamanı Türkiyənin Azad Suriya Ordusuna dəstək verməsi səbəbilə iki ölkə arasındakı münasibətlər yenidən gərginləşmiş və diplomatik əlaqələr dayandırılmışdı. 2012-ci ilin iyun ayında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 döyüş təyyarəsinin Suriya tərəfindən vurulmasından sonra Türkiyə hökuməti NATO-ya təcili toplanma çağırışı etmişdi. 2012-ci ilin oktyabrında Suriyadan Türkiyə ərazisinə top mərmisi atılmasından sonra Türkiyə tərəfi Suriya ilə sərhəd boyunca MIM-104 Patriot hava hücumundan müdafiə sistemlərini yerləşdirmişdi. 2013-cü ilin sentyabr ayında isə Suriya Silahlı Qüvvələrinə məxsus bir ədəd Mi-17 helikopteri sərhədi keçdiyinə görə türk qırıcları tərəfindən vurulmuşdu. Qeyd edək ki, hər iki ölkə Aralıq dənizi üçün Birlik təşkilatının tamhüquqlu üzvüdür. Həmçinin Suriyanın 14 avqust 2012-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatındakı üzvlüyünün ləğv olunmasına qədər hər iki ölkə bu təşkilatın üzvü olub.

Hər iki tərəf maraqlıdır...

Qeyd edək ki, Türkiyə-Suriya münasibətlərində yeni mərhələnin başlanması ehtimalı gündəmə gəlib. Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş ilə bağlı anonsların sələndirilməsi bunu deməyə əsas verir. Türkiyə Prezidenti bu gündə bildirib ki, Bəşər Əsəd Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atarsa, ona eyni yanaşmanı göstərəcəklər: “Çünki düşünə qədər biz Suriya ilə düşmən deyildik. Əsədlə ailəli görüşürdük”. Ötən günlərdə onların görüşünün detallarına dair xəbərlər yayılıb. Bu qarşıdurmanın aradan qalxmasında İraq və Rusiya daha çox fəallıq göstərir. Rəcəb Tayyib Ərdoğan da müsahibəsində qeyd edib: “Biz hər yerdə vasitəçilikdən bəhs edirik, o zaman qonşumuzla bu niyə olmasın?”

Xatırladaq ki, bir müddət öncə də hər iki dövlət siyasi danışıqların aktuallaşmasında maraqlı olduqlarını bildirmişdilər. Belə ki, Suriya prezidenti Bəşər Əsəd iyunun 26-da Rusiya prezidenti-nin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevi qəbul edərkən demişdi ki, Dəməşq Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə açıqdır. İyunun 28-də isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqlə 2012-ci ildə kəsil-

miş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan etmişdi. Türkiyə dəfələrlə münasibətlərin sülh yolu ilə həll edilməsi məqsədilə vasitəçilik missiyası daşdığı üçün Ankara-Dəməşq danışıqlarını vasitəçisiz həyata keçirmək istəyəcəyi şübhəsizdir. Rusiya və İraq vasitəçisi qismində çıxış etməyə çalışsalar da bəzi analitiklər bu dialoqun Suriya-Türkiyə sərhəddindəki Kesap qapısında baş tutacağını ehtimal edirlər.

Xüsusi vurğulanmalı olan məqam isə ondan ibarətdir ki, Suriya Prezidenti Bəşər Əsəd də münasibətləri normallaşdırmaqda maraqlı görünür - o, Dəməşqdəki seçki məntəqələrindən birində seçicilərlə söhbəti zamanı bildirmişdi ki, Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə müsbət yanaşır və beynəlxalq hüququn prinsiplərinə əməl olunmaqla belə bir addım atmağa razıdır. “Təbii ki, heç kim qonşuları ilə problem istəmir. Suriya müəyyən qaydalara uyğun olaraq Türkiyə ilə görüşməyə və onunla əlaqələri yaxşılaşdırmağa hazırdır. Biz Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması üçün davamlı səylərin uğur qazanmasını istəyirik”, - deyər Əsəd vurğulamışdı.

Artıq gərginliklərin arxada qaldığı və sülhün vacib olduğu anın yetişməsi həm də siyasi dialoqların gündəmə gəlməsi ilə seçilir - düzdür, ötən dövrdə zaman-zaman bu tipli dialoq çağırışları olsa da, indiyə qədər heç biri reallaşmayıb. Hətta Türkiyə mediası danışıqların sentyabrda Rusiya paytaxtında reallaşması ehtimalını belə irəli sürsə də, bu dəqiq məlumat sayılmır. Çünki Yaxın Orta Şərq məsələsi artıq 30 ildir siyasi güclərin əsas “müzakirə predmeti” kimi çıxış etməkdədir. Məhz böyük güclərin maraqları ötən 30 ildən artıq müddətdə bu regionda terrorizmə qarşı effektiv mübarizənin aparılmasına maneə olub. Artıq şərtlər dəyişir və regional və müstəqil inkişaf üçün əsas şərt sayılan sabitlik və iqtisadi əlaqələrin inkişafı amili önə çıxarılır. Bunun təmin edilməsi isə bütövlükdə Yaxın Orta Şərq üçün mühüm perspektiv vəd edir. Türkiyənin regionun təhlükəsizliyi ilə bağlı konsepsiyasında isə siyasi müstəqillik seqmentinin ən prioritet məsələ kimi önə çıxması, siyasi sabitliyin əldə olunması, hərbi qarşıdurmaların dayan-

2022-ci ildə əsas qoyulan “4-lü masa” ...

dırılması və dialoqun formalaşdırılması, iqtisadi münasibətlərin sifə dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi kimi mühüm amillər yer alır. Beləliklə, yeni siyasi gündəmə yeni siyasi münasibətlər sisteminin formalaşmasını zəruri edir.

Paralel olaraq 2022-ci ilin dekabrından etibarən aparılan Rusiya, İran, Suriya və Türkiyə arasındakı danışıqlar masasının formalaşdırılması bu dialoqun müsbət nəticələnməsinə ümid yaradır. Bu təmaslarda əsas rol alan Türkiyənin səyi nəticəsində terrorla mübarizə sahəsindəki əməkdaşlıq, suriyalı qaçqınların geri qayıtılması ilə bağlı mexanizmin hazırlanması, siyasi prosesin davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünün qorunması kimi məsələlər müzakirə predmetinə çevrilir.

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM- 0125984955, 0552004544
“Azər mətbuatı yayımı” ASC - 0124411991, 0124404694
“Soma” MMC - 0125940252, 0503336969
“PressInform” MMC - 0703400100, 0504560835
“Qaya” MMC - 0125667780, 0502352343
“Qasid” MMC - 0124931406, 0124938343

F.Ş.Ruhid Hüseynov - 0124349301, 0505357898
“Türkistan Media Group” MMC – 050 241-48-23
“Region Press” MMC – 055 316-79-01
“Ziya LTD” MMC - 0124977696, 0503067744

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



İdman

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan Olimpiya Evi”ndə tədbir



Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan Olimpiya Evi”ndə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Azərbaycanın Fran-

sadakı səfəri Leyla Abdullayeva, gənclər və idman nazirinin müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozzi, Dünya Güleş Birliyinin prezidenti Nenad Lalović, bir çox ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələri, idmançılar və başqa qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Dünya Güleş Birliyinin prezidenti Nenad Lalović, AOK-un baş katibi Rafael Paqnozzi çıxış edərək ölkəmizdə idmanın inkişafından, idmançılarımızın Olimpiya Oyunlarında əldə etdiyi uğurlardan danışdılar.

Çıxışlardan sonra Rafael Paq-

nozzi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə, gənclər və idman naziri Fərid Qayıbova və Azər-



baycan MOK-nun baş katibi Azər Əliyevə xatirə hədiyyələri təqdim edib.

Tədbirdə Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Hidayət Heydərov sürəkli alqışlarla qarşılanıb və xatirə şəkilləri çəkilib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Türkiyə mətbuatı Paris Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalı xəbərini geniş işıqlandırır

Oyunlarında cüdoçumuz Hidayət Heydərovun Azərbaycana ilk qızıl medalı qazandırması ilə bağlı xəbəri geniş işıqlandırır.

AZƏRTAC xəbər verir ki, “HaberTürk”, “Haber Global” və “NTV Spor” kimi tanınmış televiziya telekanalları izləyicilərinə Hidayət Heydərovun qələbəsi ilə bağlı ıtraflı məlumat

verib. 73 kq çəki dərəcəsinə yərşən cüdoçumuzun finalda fransalı Con Benjamin Qabani məğlub etdiyi qeyd olunub.

Azərbaycanın “Paris-2024”dəki ilk böyük uğuru, həmçinin Türkiyənin bir çox agentliyi, qəzeti və xəbər portalı tərəfindən idmanseverlərə çatdırılıb.

isə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Millətlər Liqası: Azərbaycan millisinin Slovakiya ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir oyunun yeri müəyyənləşib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma sentyabrın 8-də II tur çərçivəsində Slovakiya yığması ilə səfər görüşü

şünü Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında oynanacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Oktyabrın 14-də təşkil olunacaq IV turun matçı



Peşəkar Futbol Liqasının yeni himni hazırlanıb

Peşəkar Futbol Liqasının yeni himni hazırlanıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, himnin sözləri Cavid Şahbazbəyova, musiqisi İsa Məlikova aiddir.

Milyonlarla ürəyə yol tapmış futbolu, ona sevgini özündə ehtiva edən himndə azarkeşlərin hiss və həyəcanı, futbolda azarkeş-oyunçu vəhdəti kimi ideyalar ifadə olunub.

Himnin bəstəkarı İsa Məlikov təəssüratlarını bölüşüb: “PFL-in himnini yazmaq kimi məsuliyyətli bir işin mənə həvalə olunmasına sevindim və fəxr etdim. Belə etimada görə PFL rəhbərliyinə və onun bütün komandasına təşəkkür edirəm. Bu layihə üzərində işləmək həqiqətən gözəl idi. Əminəm ki, bu himnin sədələri altında futbolçularımız par-



laq qələbələr nümayiş etdirəcəklər”.

Himnin sözlərinin müəllifi Cavid Şahbazbəyov futbol azarkeşi olmasının ona əlavə ruh verdiyini, yeni əsərinin yeni uğurlara çağırış olacağına ümidini ifadə edib:

“Himndə vermək istədiyim əsas ideya futbolun azarkeşlər üçün oynanılmasıdır, bu səbəbdən də oyunçu və fanatların matç ərzində nəbzinin bir vurmağıdır. Əsas istək azarkeşlərin tribunası komandasını dəstəkləməsi, futbolçuların isə meydançada

qələbə üçün can qoymasındır. İnənirəm ki, Azərbaycan futboluna maraq artmağa davam edəcək, insanlarımız asudə vaxtlarını stadionda keçirəcək.

Bu layihədə iştirakla bağlı təklif alanda çox sevindim, çünki futbolu sevirəm. Uşaqlıqdan futbolla məşğul olmuşam, oynamışam, azarkeşi olmuşam. Buna görə də futbol azarkeşləri, camiası üçün bu sevgini şeiriyyətə tökmək çox həyəcanverici, eyni zamanda məsuliyyətli vəzifə idi. Layihəni şair kimi yaradıcılığıma böyük bir çağırış olaraq gördüyüm üçün çox böyük məmnuniyyət-lə təklifi qəbul etdim.

Bir azarkeş, futbolu sevən şəxs, Azərbaycan vətəndaşı olaraq çox xoşbəxtəm ki, bu işdə az da olsa mənim də əziyyətim var. Himni hər dəfə stadionda eşitmək mənim üçün qürurverici, eyni zamanda ikiqat bayram olacaq”.

“Bakcell” ilə “Dream Fest” həyəcanı baş tutub

Ölkənin ən böyük özəl operatoru “Bakcell” “Dream Fest” Beynəlxalq Musiqi Festivalının premium sponsoru olub. Festival ərzində iştirakçılar “Bakcell” stendinə yaxınlaşaraq şirkətin yeni və innovativ məhsulları barədə məlumat alıblar, xüsusi hədiyyələr qazanmaq imkanı əldə ediblər. Bundan əlavə, şirkət festivalda çıxış edən dünya ulduzlارına “Bakcell” nömrələri təqdim edərək onları ölkəmizdə olduqları müddətdə yüksəkkeyfiyyətli mobil



rabitə xidmətləri ilə təmin edib.

Qeyd edək ki, 23-28 iyul tarixlərində baş tutan “Dream Fest” festivalında ABŞ, MDB və Avropa İttifaqı, , Böyük Britaniya, Kanada və Türkiyə kimi ölkələrdən 100-ə yaxın müğənninin çıxışı ilə yadda qalıb. Altı gün ərzində tamaşaçılar Xəzər dənizi sahilində açıq havada

möhtəşəm şou və musiqidən həzz alıblar.

Qeyd edək ki, gələcəyə hədəflənən yeni brend strategiyası ilə “Bakcell” ölkəmizdə abunəçilərə innovativ xidmət və məhsullar təqdim edir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verəcək.

İxtisas seçimi başlayır...

Keçid balları artacaq?

Məlum olduğu kimi, 2024-2025-ci tədris ili üzrə respublikanın ali məktəblərinə qəbul imtahanlarının bütün mərhələləri başa çatıb. Yekun nəticələrə görə, 2 nəfər maksimum - 700 bal toplayıb. Dövlət İmtahan Mərkəzinin (DİM) verilən məlumata görə, ixtisas seçimi avqustun 9-da

başlayacaq.

Qeyd edək ki, əvvəlki illə müqayisədə 2024-cü ildə plan yerlərinin sayı artırılıb. Bu il 60 mindən çox abituriyentin tələbə adını qazanacağı ehtimal edilir.

Ancaq keçid ballarının artacağı da istisna deyil. Belə ki, ekspertlər plan yerlərinin sayının çoxalmasına baxmayaraq, keçid ballarının artacağını və rəqabətin daha güclü olacağını düşünürlər.



3-cü qrupda vəziyyət gərgindir...

Ekspert qeyd edib ki, ən gərgin vəziyyət 3-cü ixtisas qrupundadır: “Burada öncəki illərdə 450 baldan yuxarı formalaşan keçid ballarında kifayət qədər artım olacaq. O cümlədən I ixtisas qrupunun RK alt qrupunda da vəziyyət o qədər yaxşı deyil. 4-cü ixtisas qrupunda da 500 baldan yuxarı ixtisaslarda keçid ballarının artımını müşahidə edəcəyik. 5-ci ixtisas qrupunda da buraxılış imtahanlarının nəticələrinə əsasən deyə bilərik ki, bəzi ixtisaslarda maksimum 6-7 bala qədər artım olacaq”.

yerlərin yarısı dövlət sifarişlidir. Bu da o deməkdir ki, abituriyentlərin dövlət sifarişli yerlərə qəbul olmaq şansı daha yüksəkdir”.

28 minə yaxın yer dövlət sifarişlidir

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, 9-19 avqustda həyata keçəcək ixtisas seçimi prosesində abituriyentlər daha diqqətli olmalıdırlar: “Onlar kortəbii formada seçim etməməlidir, əmək bazarında ehtiyac yaranan ixtisaslar üzrə təhsil

almaqları məqsəduyğundur. Bu, onların gələcəkdə öz karyeralarını qurub əmək fəaliyyətlərini inkişaf etdirmələri üçün vacibdir. Eyni zamanda ixtisaslaşma dövründə yaxşı olar ki, ailə büdcəsi imkan verdiyi halda ödənişli əsaslarla təhsilə üz tutsunlar. Bu il təxminən 60 mindən çox plan yer ayrılıb. Bu yerlərin təqribən 28 minə qədəri dövlət sifarişli yerlərdir. Demək olar ki, ayrılan

Ən yaxşı vəziyyət bu qrupdadır...

E.Əfəndinin sözlərinə görə, ən yaxşı vəziyyət II ixtisas qrupunda olacaq: “Burada 450 bala qədər vəziyyət yaxşıdır. Daha yuxarı ballı ixtisaslarda isə rəqabət mühiti gərgindir. Nəzərə alsaq ki, 4 ixtisas qrupu üzrə təxminən 85 min, V ixtisas qrupu üzrə isə 10 mindən artıq abituriyent var, birinci turda plan yerləri 52 min həddində dola bilər. Qalan plan yerləri isə ikinci turda yenidən müsabiqəyə çıxarılaçaq. Bu proses də yəqin ki, avqustun sonuna təsadüf edəcək”.

Bu ilki rəqabət daha güclü olacaq

Ekspert qeyd edib ki, xüsusilə 400-dən yuxarı bal toplayan şagirdlər arasında rəqabət gözlənilir: “Rəqabət daha çox 3-cü və 4-cü qruplarda gərgin keçəcək. Ötən il 350-360 bal toplayan 2000 nəfər olubsa və bu il həmin say 2500-ə yüksəlibsə, bu, o deməkdir ki, ballar artacaq. Yaxud say artmayıbsa, deməli, ballarda artım olmayacaq. Keçən il 2000 nəfər, bu il 1800 nəfər olubsa deməli ballar enəcək. Bunların ha-

mısı statistika jurnalı və “Abituriyent-4” jurnalında əks olunan plan yerləri əsasında məlum olacaq. Ümumi olaraq ortaya belə bir məsələ qoyuruq ki, bu il ötən ilə nisbətən buraxılış imtahanlarında göstərilən yüksək nəticəyə görə istənilən qrupda rəqabət daha güclü olacaq. Bu il aşağı bal toplayan abituriyentlərin çox hisssəsi kəsiləcək”.

Yeganə BAYRAMOVA

Oropuçə (OROV)...

“Danq qızdırması”na bənzəyən yeni virus

Yeganə BAYRAMOVA

Son zamanlar insanlar arasında yeni virus infeksiyasının yaranması müşahidə olunmaqdadır. Virus Oropuçə (OROV) adlanır və insanlara kiçik milçək və ya ağcaqanad dişləmələri ilə ötürülür. Bu günə qədər Oropuçə virusunun insandan insana ötürülməsinə dair heç bir dəlil yoxdur.

Məlumat üçün qeyd edək ki, virus ilk dəfə 1955-ci ildə “Oropuche”(Oropuçə) vadisində-Karib hövzəsində yerləşən Trinidad və Tobago adasında peyda olub. O vaxtdan bəri, Braziliya, Ekvador, Panama və Peru da kənd və şəhər icmalarında müxtəlif infeksiya ocaqları müəyyən edilmişdi. 1961-ci ildə isə Braziliyadakı epidemiyada təxminən 100.000 yoluxma halı qeydə alınıb.

İlk ölüm baş verdi...

Bu yaxınlarda Oropuçə virusu ilk dəfə ölümə səbəb olub. Milçək dişləməsi ilə insanlara keçən xəstəlikdən iki gənc qadının həyatını itirdiyi açıqlanıb. Hadisə Braziliyada baş verib.

Braziliyanın Şəhiyyə Nazirliyi ölkənin şimal-şərqindəki Bahia bölgəsindən olan 30 yaşdan kiçik iki qadının ağır simptomlardan sonra öldüyünü açıqlayıb. Zərərçəkmişlərin başqa məlum xəstəliyi olmadığı bildirilib.

ABŞ-n Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəz-



Xəstəlik Azərbaycanda yayıla bilər?

lərinin (CDC) məlumatına görə, virus hazırda Boliviya, Braziliya, Kolumbiya, Kuba və Peru da yayılır. Braziliyada bu ildən etibarən 7.236 hadisə qeydə alınıb.

Virusun simptomları nədir?

CDC-nin məlumatına görə, infeksiyasının simptomları milçək dişləməsindən dörd-səkkiz gün sonra başlayır. Mərkəzədən qeyd olunub ki, simptomlar adətən üç il altı gün davam edir. Oropuçənin qızdırma, əzələ ağrıları, sərt oynaq, baş ağrısı, qusma, ürəkbulanma, titrəmə, işığa qarşı həssaslıq kimi əlamətlərlə “danq qızdırması” virusunun simptomlarına bənzədiyi bildirilib.

İnfskiyanın ölkəmizdə yayılma ehtimalı...

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən infeksiyionist Vüqar Cavadzadə bildirib ki, bu günə qədər Azərbaycanda milçək dişləməsi nəticəsində ötürülən viruslar müşahidə edilməyib: “Təbii ki, belə infeksiyalar yoluxucudur və ölkəmizdə yayılma ehtimalı da ola bilər. Əvvəllər bu xəstəliklərin coğrafi miqyası az ölkədə müşahidə edilirdi. İndi isə daha çox ölkədə yayılır. Bunun səbəbi təbii ki, insanların artması, miqrasiyanın çoxalması, gediş-gəlişin çox olması və dünyanın bir-birinə inteqrasiya etməsidir. Buna görə də get-gedə yoluxucu xəstəliklər günümüzdə daha da aktual mülkəkirə olunmaqdadır”.

Təsisçi:
Yeni Azərbaycan Partiyası

Baş redaktor:
Alqış HƏSƏNOĞLU

www.yeniazərbaycan.com
mail@yeniazərbaycan.com

Ünvan: Bakı - AZ-1000. Üzviyər Hacıbəyli - 66

Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisensiya: N-B-317

Tiraj: 4411
Sifariş: 1734

“Kapital Bank” ASC-nin Nərimanov rayonu filialı
h/h - 33080019443900419109
kod - 200093
VÖEN - 1500486601

Qəzet “Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılıb, səhifələnilir və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilir.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.

Məsul nəvbətçi:
Elbrus Cəfərli